

## **Rəis və mühəndis heyəti (Daşımaların təşkili və mərkəzi dispetçer şöbəsi) üzrə test tapşırıqları**

1. Avtohidroqaldırıcı xəttə çıxarkən onun sürücüsündə hansı sənədlər olmalıdır?

- A) Avtoqüllənin texniki şəhadətnaməsi, sürücülük vəsiqəsi, avtomobilin və hidroqaldırıcının istismar təlimatı və yol vəərəqəsi
- B) Yalnız avtohidroqaldırıcı maşinist vəsiqəsi
- C) Yalnız avtoqüllənin texniki şəhadətnaməsi, sürücülük vəsiqəsi, yol vəərəqəsi və işə buraxılması haqqında əmr
- D) Avtoqüllə maşinisti vəsiqəsi, sürücülük vəsiqəsi, işə buraxılması haqqında əmr və yol vəərəqəsi
- E) Avtoqüllənin texniki şəhadətnaməsi, maşinist vəsiqəsi, sürücülük vəsiqəsi, işə buraxılması haqqında əmr və yol vəərəqəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Р.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.

Профтехобразование – М. 2010 год

2. Neft – qaz sənayesində istifadə edilən səyyar qaldırıcının (Azınmaş 80-100) təyinatı nədir?

- A) Yeraltı avadanlığın yoxlanması, ikinci lülənin qazılması ilə bərpası, quyuların kəsmə ilə bərpası, yeraltı avadanlığın tam dəyişdirilməsi üçün
- B) Yüklərin hündürlüyə qaldırılması və yerinin dəyişdirilməsi üçün
- C) Hündürlükdə olan işlərin yerinə yetirilməsi üçün iş meydançasında (səbətdə) yerləşən işçiləri yalnız şaqüli qaldırmaq üçündür
- D) Avtomobil şassisi üzərində olan, öz yük yerinə yüklərin yüklənmə - boşaltma işləri üçün və onların 10 km məsafədək yerlərə nəql edilməsi üçündür
- E) Neft və qaz quyularının əsaslı və cari təmir üçün boruların qaldırılıb – endirilməsi üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Р.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.

Профтехобразование – М. 2010 год

3. Neft – qaz sənayesində istifadə edilən xüsusi texnika - səyyar qazma qurğularının təyinatı nədir?

- A) Xüsusi cihazları qaldırma və endirmə əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması
- B) Neft və qaz quyuağzında turbaların qaldırılması, endirilməsi və onların açılıb bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün
- D) Yeraltı avadanlığın yoxlanması, boruların parafin, duz və qum çöküntülərindən təmizlənməsi, yeraltı avadanlığın tam dəyişdirilməsi
- E) Neft və qaz quyuağzında turbaların açılıb bağlanması və rotora burucu momenti ötürmək üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: P.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

4. Neft-qaz sənayesində istifadə edilən avtomobil şassisi üzərində quraşdırılmış sementləyici aqreqatının təyinatı nədir?

- A) Nasosların quyuya endirilməsi və qaldırma əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması
- B) Neft və qaz quyu ağzında turbaların qaldırılması, endirilməsi üçün
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün
- D) Yerin alt qatlarında qazma nəticəsində yaranana karotaj gilinin qaldırılması üçün
- E) Quyuların təmiri zamanı onların sementlənməsi üçün qeyri-aqressiv məhlulların təzyiqlə vurulması

Testin çətinlik dərəcəsi: orta

İstinad: P.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

5. Neft –qaz sənayesində işlədilən– nasos avadanlığının ( UNB – 160×32) təyinatı nədir?

- A) Quyuların təmiri və qazılması, quyuların yuyulması zamanı müxtəlif maye məhlulların təzyiqlə vurulması
- B) Neft və qaz quyu ağzında turbaların şaquli yerdəyişməsi və onların açılıb bağlanması üçün xüsusi avadanlıqdır
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün
- D) Yerin alt qatlarında qazma nəticəsində yaranan bərk torpaq qatlarının qazılması üçün
- E) Quyuların təmiri zamanı onların sementlənməsi sement məhlulunun hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: P.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

6. Avtoqüllənin təyinatı nədir?

- A) Yüklərin yüklənməsi və qısa məsafələrə nəql edilməsi üçün mexaniki nəqliyyat vasitəsidir
- B) Yüklərin hündürlüyə qaldırılması üçündür
- C) Hündürlükdə olan işlərin yerinə yetirilməsi üçün iş meydançasında yerləşən işçiləri yalnız şaquli qaldırmaq üçündür
- D) Avtomobil şassisi üzərində olan, öz yük yerinə yüklənmə - boşaltma işləri üçün və onların 10 km məsafədək yerlərə nəql edilməsi üçündür
- E) Hündürlükdə olan işlərin yerinə yetirilməsi üçün iş meydançasında yerləşən işçiləri şaquli və üfüqi istiqamətdə yerini dəyişmək üçündür

Testin çətinlik dərəcəsi: orta

İstinad: P.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

7. Avtohidroqaldırıcının təyinatı nədir?

- A) Neft-qaz yatağın böyüklüyü, layların təzyiqləri, süxurların xassələri və s. müəyyənləşdirmək məqsədi ilə quyuların qazılması üçün
- B) Müxtəlif yüklərin yüklənməsi, boşaldılması və qısa məsafələrə nəql edilməsi üçün özügedən maşındır
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı ölçmə cihazların quyuya endirilməsi və qaldırılması üçün
- D) Avtomobil şassisində olan, öz yük yerinə yüklərin yüklənmə - boşaltma işləri üçün və onların 10 km məsafədəək yerlərə nəql edilməsi üçündür
- E) Hündürlükdə olan işlərin yerinə yetirilməsi üçün iş meydançasında yerləşən işçiləri şaqüli qaldırmaq və üfüqi istiqamətdə yerini dəyişmək üçündür

Testin çətinlik dərəcəsi: orta

İstinad: Р.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.

Профтехобразование – М. 2010 год

8. Bunlardan hansı xüsusi təyinatlı avtomobil sayılmır?

- A) Avtoqaldırıcılar
- B) Avtomanipulyator
- C) Avtofrerejirator
- D) Təcili ayrdım avtomobili
- E) Avtobus

Testin çətinlik dərəcəsi: asan

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М.

Автополис-плюс,2005

9. Karotaj avtomobillər təyinatı nədir?

- A) Xüsusi cihazları qaldırma və endirmə əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması
- B) Neft və qaz quyusu ağzında turbaların qaldırılması , endirilməsi və onların açılıb-bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürülməsi
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması
- D) Yer alt qatlarında qazma nəticəsində yaranana karotaj gilin qaldırılması üçün
- E) Süni zəlzələlər yaratmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М.

Автополис-плюс,2005

10. Səyyar qazma qurğusunun ( PBU-2, LBU-50) təyinatı nədir?

- A) Xüsusi cihazları qaldırma və endirmə əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması
- B) Neft və qaz quyusu ağzında turbaların qaldırılması , endirilməsi və onların açılıb-bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranana karotaj gilin in qaldırılması üçün

E) Vurma üsulu ilə quyuların qazılması

Test in çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М.

Автополис-плюс,2005

11. Xüsusi nəqliyyat – sementləyici aqreqatının (AÇ-32) təyinatı nədir?

A) Xüsusi cihazları qaldırma və endirmə əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması

B) Neft və qaz quyu ağzında turbaların qaldırılması, endirilməsi və onların açılıb bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranana karotaj gilin in qaldırılması üçün

E) Quyuların təmiri zamanı onların sementlənməsi üçün qeyri-aqressiv məhlulların təzyiqlə vurulması

Test in çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М.

Автополис-плюс,2005

12. Xüsusi avtomobil – nasos avadanlığının ( UNB – 160×32) təyinatı nədir?

A) Quyuların təmiri və qazılması, quyuların yuyulması zamanı müxtəlif maye məhlulların təzyiqlə vurulması

B) Neft və qaz quyu ağzında turbaların qaldırılması, endirilməsi və onların açılıb bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranana neft-gil qarışığının qaldırılması üçün

E) Quyuların təmiri zamanı onların sementlənməsi sement məhlulunun hazırlanması

Test in çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М.

Автополис-плюс,2005

13. Xüsusi avtomobil – buxar avadanlığının ( PPUA – 1600\100m) təyinatı nədir?

A) Quyuların təmiri və qazılması, quyuların yuyulması zamanı müxtəlif maye məhlulların təzyiqlə vurulması

B) Neft və qaz quyu ağzında turbaların qaldırılması, endirilməsi və onların açılıb bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranana neft-gil qarışığının qaldırılması üçün

E) Quyuların təmiri zamanı onların sementlənməsi sement məhlulunun hazırlanması  
Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

14. Kran manipulyator avtomobilinin təyinatı nədir?

- A) Quyuların təmiri və qazılması zamanı quyu borularının qaldırılması və endirilməsi
- B) Neft və qaz quyularının ağzında boruların yerinin manipulyasiya edilməsi üçün
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün
- D) Yüklərin avtomobilin öz kuzovuna yüklənməsi, boşaldılması və daşınması üçün
- E) Yüklərin 25 m-dən yüksək hündürlüyə qaldırılması və endirilməsi üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

15. Qaldırıcı avadanlıqlı avtomobilin( UPA-60) təyinatı nədir?

- A) Quyuların təmiri və qazılması zamanı quyu borularının qaldırılması və endirilməsi
- B) Neft və qaz quyularının ağzında boruların yerinin manipulyasiya edilməsi üçün
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı ölçmə cihazlarının quyuya endirilməsi və qaldırılması üçün
- D) Yüklərin avtomobilin öz kuzovuna yüklənməsi, boşaldılması və daşınması üçün
- E) Yüklərin 25 m-dən yüksək hündürlüyə qaldırılması və endirilməsi üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

16. Sürücülərinə hidrometeoroloji məlumatların çatdırılmasını kim həyata keçirir?

- A) Sürücü otağında və ya elan lövhəsində yazılır
- B) Müəssisənin baş ekoloqu
- C) Dispetçer
- D) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis
- E) İstismar şöbəsinin rəisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

17. İqlim şəraiti ilə bağlı avtomobil yollarında görmə məsafəsi neçə metrədən az olduqda və avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda hərəkət dayandırıla bilər

- A) 100 metr
- B) 300 metr
- C) 2 metr

D) Sürücü müəyyən edir

E) 50 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

18. Buzlu yollarda avtomobillər hansı sürətlə təhlükəsiz hərəkət edə bildikdə ümumiyyətlə avtomobilin hərəkəti dayandırılır?

A) 50 km/saatdan az olduqda

B) 10 km/saatdan az olduqda

C) 20 km/saatdan az olduqda

D) Sürücü müəyyən edir

E) 70 km/saatdan az olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

19. Avtomobil yollarında yan və qəfil küləyin sürətinin hansı minimal qiymətində ( avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək olmur) avtomobilin həmin marşrutda hərəkət dayandırılır?

A) 5 metr/saniyə

B) 35 metr/saniyə

C) 30 km/saat

D) Yalnız Dövlət Yol Polisi hərəkəti dayandıra bilər

E) Sürücü müəyyən edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

20. Avtomobil müəssisənin dispetçeri hərəkət marşrutunda yol şəraiti haqqında məlumatı hansı mənbədən alınması doğru sayılır?

A) Həmi marşrutda işləyən sürücülərdən

B) Həmin marşrutdan qayıdan sürücülərdən

C) Şəxsiyyəti müəyyən olunmayan şəxslərdən

D) Hidrometeoroloji təşkilatlardan

E) Dövlət yol polisi orqanlarından

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

21. Kəskin ağır hava şəraitində ( şaxtada, dumanda, qar sürücünü xəttə buraxan nəqliyyatı müəssisənin dispetçeri əlavə olaraq hansı işləri yerinə yetirməlidir?

A) Mövsümi təlimat almaq üçün sürücünü avtodəstə rəisinin yanına göndərməlidir

B) Sürücünü ağır hava şəraiti ilə bağlı təlimatlandırılmalıdır və yol vərəqində xüsusi qeydiyyat aparmalıdır

C) Sürücülərə əlavə olaraq normativ həcmə görə şüşə silənlər üçün donmayan maye verməlidir

D) Hava haqqında hidrometeoroloji məlumatı yol vərəqəsi ilə birlikdə sürücüyə verməlidir

E) Heç bir əlavə tədbir görülmür

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

22. Hərəkət marşrutunda görmə məsafəsi neçə metrdən az olduqda hərəkət dayandırılır (avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək olmur?)

A) 300 metr

B) 50 metr

C) 5 metr

D) İstənilən halda hərəkət davam etdirilir

E) Yalnız sürücünün subyektiv qərarı ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

23. Buz bağlamış yollarda təhlükəsiz hərəkət sürəti hansı sürətində (avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək olmur) nəqliyyat vasitələrinin hərəkəti dayandırılır?

A) 5 km/saatdan az

B) 50 km/saatdan az

C) 20 km/saatdan az

D) İstənilən halda hərəkət davam etdirilir

E) Yalnız sürücünün subyektiv qərarı ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

24. Avtomobilin hərəkət marşrutunda yan və qəfil küləyin sürətinin hansı qiymətində (avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək olmur) hərəkət dayandırılır?

A) 5 metr/saniyədən çox olarsa

B) 35 metr/saniyədən çox olarsa

C) 30 km/saatdan çox olarsa

D) İstənilən halda hərəkət davam etdirilir

E) Yalnız sürücünün subyektiv qərarı ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

25. Müəssisənin nəqliyyat vasitələrinin sürücülərinə hidrometeoroloji məlumatların çatdırılmasını kim həyata keçirir?

- A) Avtodəstə rəisi
- B) Ekoloq
- C) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis
- D) İstismar şöbəsinin rəisi
- E) Dispetçer

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

26. Avtomobil nəqliyyatı müəssisənin dispetçeri öz növbətçilik vaxtında nəqliyyat vasitələrinin hərəkət marşrutunda yol şəraiti haqqında məlumatı kimlərdən almasına yol verilmir?

- A) Marşrutdan qayıdan sürücülərdən
- B) Dövlət yol polisi orqanlarından
- C) Yol və komunal təşkilatlardan
- D) Hidrometeoroloji təşkilatlardan
- E) Müəyyən olunmamış şəxsdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

27. Avtomobil nəqliyyatı müəssisənin dispetçeri şaxtada, dumanda, qarda, çətin hava şəraitində sürücünü xəttə buraxarkən əlavə olaraq nə etməlidir?

- A) Sürücünü təlimat almaq üçün avtodəstə rəisinin yanına göndərməlidir
- B) Sürücünü təlimatlandırır və yol vərəqində xüsusi qeydiyyat aparır
- C) Sürücülərə əlavə olaraq normativ həcmə görə şüşəsilənlər üçün donmayan maye verməlidir
- D) Yalnız hidrometeoroloji məlumatı yol vərəqəsinin arasına tikməlidir
- E) Heç bir əlavə tədbir görülmür

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

28. 1 litr hansına bərabərdir?

- A) 1 m<sup>3</sup>
- B) 1 cm<sup>3</sup>
- C) 1 dm<sup>3</sup>
- D) 1 kq
- E) 1 m<sup>2</sup>

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir



29. 8 tonluq çənli Kamaz 5620 avtomobili maksimum neçə litr su daşıya bilər (doldurma faizi nəzərə alınmadan)?

- A) 8000 litr
- B) 800 litr
- C) 4000 litr
- D) 15000 litr
- E) 80000 litr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

30. 15 ton qum məhsulunun daşınması üçün təqdim edilən yükünü özü boşaldan avtomobilin kuzovunun həcmi ən az nə qədər ola bilər?

- A) 15-17 m<sup>3</sup>
- B) 10 – 12 m<sup>3</sup>
- C) 5-6 m<sup>3</sup>
- D) 150 litr
- E) 1,8 m<sup>2</sup>

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

31. 20000 litr benzin yanacağıın daşınması üçün sifarişçiyə təqdim olunan ixtisaslaşmış yük avtomobilinin yükqötürmə qabiliyyəti minimum nə qədər ola bilər?

- A) 14 – 16 ton
- B) 6-8 ton
- C) 5-6 ton
- D) 20- 22 ton
- E) 2-3 ton

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

32. Uzel nəyin ölçü vahididir?

- A) Uzunluğun
- B) Sürətin
- C) Çəkinin
- D) Təcilin
- E) Qüvvənin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

33. Beynəlxalq Vahidlər Sistemində 1(bir) Uzel nəyə bərabərdir?

A) =1852 metr

B)  $\approx$  1 km/saat

C)  $\approx$  0,514 metr/san

D) 1 mil/san

E) 1652 metr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23

nömrəli qərarı ilə təsdiq edilmişdir

34. Müəssisəsinin avtomobili ilə təhlükəli yüklərin daşınması zamanı yol nəqliyyat hadisəsi baş vermişdir və avtomobil hərəkəti davam edə bilmir. Bu halda qəza haqqında ilkin təcili məlumatı Fövqəladə Hallar Nazirliyinə kim verir?

A) Avtonəqliyyat müəssisəsinin dispetçeri

B) Yalnız yük göndərən təşkilat

C) Yalnız yük alan təşkilat

D) Yük göndərən və yaxud yük alan təşkilat

E) Avtomobilin sürücüsü

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10

nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə

daşınması"Qaydaları. Bakı. 2000

35. Təhlükəli yüklərin daşıyan avtomobilin sürücüsündə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə hansı sənədlərin olması tələb olunur (tam cavabı göstərin)?

A) Təhlükəli yükün daşınma marşrutu, qəza xəbərdarlıq vərəqəsi, nəqliyyat vasitəsinin və sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə

B) Sürücünün təhlükəli yükün daşınmasına buraxılması haqqında şəhadətnamə

C) Qəza xəbərdarlıq vərəqəsi

D) Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə

E) Təhlükəli yüklərin daşınması üçün buir gedişə verilən "Xüsusi icazə vərəqi"

Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə

və qəza xəbərdarlıq vərəqəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10

nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə

daşınması"Qaydaları. Bakı. 2000

36. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinə verilən yol vərəqəsinin hansı fərqləndirici əlaməti olur?

A) Yol vərəqəsi qırmızı rəngdə olur

B) Sürücünün təhlükəli yükün daşınmasına buraxılması haqqında şəhadətnaməsinin

nömrəsi qeyd edilir

- C) Sol yuxarı küncündə qırmızı rəngli mürəkkəblə «Təhlükəli yük» sözləri qeyd edilir
- D) Yol vərəqəsi qırmızı rəngdə olur və sol yuxarı küncündə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə nömrəsi qeyd edilir
- E) Heç bir əlavə qeydiyyat aparılmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması”Qaydaları. Bakı. 2000

37. Müəssisənin Təhlükəli yük daşıyan nəqliyyat vasitəsi texniki səbəbdən imtina edib. Sürücü öz imkanları ilə avtomobili 2 saatdan çox vaxt ərzində təmir edə bilmir. Dispetçer bu zaman nə etməlidir?

- A) Yüku başqa avtomobilə yükləmək üçün , imtina edən avtomobilin yanına başqa avtomobil göndərir
- B) Bu haqda fəvqəladə hallar nazirliyinə məlumat verir
- C) Xarab olan avtomobili yedəyə alınıb qaraja gətirilməsi üçün tədbir görür
- D) İmtina haqqında dövlət yol polisinə məlumat verir və təhlükəli yükü digər avtomobilə yüklənməsi üçün tədbirlər görür
- E) Avtomobilin durma yerinə təcili texniki xidmət avtomaşını göndərir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması”Qaydaları. Bakı. 2000

38. Təhlükəli yükləri daşıyan avtomobil sürücüsü xəttə çıxarkən hansı əlavə texniki vasitələrlə təchiz edilməlidir?

- A) Hər hansı tələb yoxdur
- B) Stasionar telefonla
- C) Səs salan hava fiti ilə
- D) Əl telefonu ilə
- E) Siqnal fişəngi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması”Qaydaları. Bakı. 2000

39. 2- ci sinif təhlükəli yük daşıyan avtomobilin sürücüsünə yol vərəqəsi verilərkən dispetçer sürücünün əlavə hansı fərdi mühafizə vasitəsi ilə təmin olunmasına nəzarət?

- A) Dəbilqə
- B) Əleyhqaz
- C) Qoruyucu kəmə
- D) Mühafizə eynəkləri
- E) Təsərrüfat sabunu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması”Qaydaları. Bakı. 2000

40. Təhlükəli yüklərin daşınması zamanı baş vermiş yol nəqliyyat hadisəsi haqqında ilkin təcili məlumatı Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə kim verir?

- A) Yalnız avtonəqliyyat müəssisəsinin dispetçeri
- B) Avtonəqliyyat müəssisəsinin dispetçeri və ya avtomobilin sürücüsü
- C) Yüklə müşayiətçisi
- D) Yüklə göndərən və yaxud yüklə alan təşkilat
- E) Avtomobilin sürücüsü

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması”Qaydaları. Bakı. 2000

41. Dispetçer təhlükəli yüklərin daşınması üçün avtomobili xəttə buraxarkən sürücüdə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə hansı sənəd olmasını yoxlamalıdır?

- A) Yalnız təhlükəli yüklə daşınma marşrutu
- B) Yalnız sürücünün təhlükəli yüklə daşınmasına buraxılması haqqında şəhadətnamə
- C) Təhlükəli yüklə daşınma marşrutu, sürücünün, təhlükəli yüklə daşınmasına buraxılması haqqında şəhadətnamə, qəza xəbərdarlıq vərəqəsi, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə, həyat sığortası
- D) Yalnız nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə
- E) Təhlükəli yüklə daşınma marşrutu, sürücünün, təhlükəli yüklə daşınmasına buraxılması haqqında şəhadətnamə, qəza xəbərdarlıq vərəqəsi, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması”Qaydaları. Bakı. 2000

42. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin yol vərəqəsində əlavə hansı qeydlər olur?

- A) Təhlükəli yüklə daşınma marşrutu göstərilir
- B) Sürücünün təhlükəli yüklə daşınmasına buraxılması haqqında şəhadətnaməsinin nömrəsi qeyd edilir
- C) Sol yuxarı küncündə qırmızı rəngli mürəkkəblə «Təhlükəli yüklə» sözləri qeyd edilir
- D) Sol yuxarı küncündə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə nömrəsi qeyd edilir
- E) Heç bir əlavə qeydiyyata aparılmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması”Qaydaları. Bakı. 2000

43. Təhlükəli yük daşıyan nəqliyyat vasitəsi 2 saatdan çox vaxt ərzində xarablıq səbəbindən hərəkətə davam edə bilmədikdə dispetçer nə etməlidir?

- A) Avtomobilin xarabolma yerinə kömək üçün təcili texniki xidmət avtomaşının göndərir
- B) Xarabolma yerinə, yanğıın söndürmə və təcili tibbi yardım avtomobili çağırır
- C) Təhlükəli yükü digər avtomobilə yüklənməsi üçün tədbirlər görür
- D) Avtomobilin İmtinası haqqında dövlət yol polisinə məlumat verir
- E) Avtomobilin qaraja evukuasiya olunması üçün tədbirlər görməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması"Qaydaları. Bakı. 2000

44. Dispetçer tərəfindən təhlükəli yükləri müşayiət edən şəxslərin soyadları, adları, atalarının adları hansı halda yol vərəqəsində qeyd edilməlidir?

- A) Təhlükəli yükləri müşayiət edən şəxslərin, adları, soyadları yol vərəqəsində qeyd edilmir
- B) Yol vərəqəsində yalnız sürücülərin soyadları, adları, atalarının adları qeyd edilə bilər
- C) Həmin şəxslərin təhlükəli yüklərin daşınmasında iştirakına icazə verən şəhadətnamələri olduqda
- D) Yalnız mühafizəçilərin soyadları, adları, atalarının adları qeyd edilə bilər
- E) Dövlət yol polisində razılaşdırılaraq yol vərəqəsində qeyd edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması"Qaydaları. Bakı. 2000

45. Dispetçer təhlükəli yükləri daşıyan avtomobil sürücüsünün xəttə çıxarkən hansı əlavə texniki vasitələrlə təchiz olunduğunu yoxlamalıdır?

- A) Mobil telefonla
- B) Stasionar telefonla
- C) Səs salan püləmə fiti ilə
- D) Qırmızı işıq saçan əl fonarı
- E) GPS naviqator ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması"Qaydaları. Bakı. 2000

46. Sürücünün ümumilikdə 12 il sürücülük stajı var. Lakin müəssisədə yenidən sürücü kimi işləməzdən əvvəl 4 il başqa işlərdə işləmiş və son 2 ili yenidən sürücü kimi işləyir. Hansı halda sürücü təhlükəli yük daşıyan avtomobili idarə edə bilər?

- A) Həmin növ nəqliyyat vasitəsini idarə etməyə uyğun kateqoriyalı sürücü vəsiqəsi olarsa
- B) Müvafiq qaydada təlimatlandırılırsa
- C) Tibbi yoxlamadan keçərsə

- D) Əvvəlki sürücülük stajında təhlükəli yük daşıyan avtomobilin sürücüsü olubsa  
E) Heç bir halda icazə verilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

47. Dispetçer propan qazı daşıyan avtomobilin sürücüsün xəttə buraxarkən əlavə olaraq hansı fərdi mühafizə vasitəsi ilə təmin olunmasına nəzarət etməlidir?

- A) Dəbilqə və qoruyucu kəmə  
B) Dəbilqə  
C) Qoruyucu kəmə  
D) Mühafizə eynəkləri  
E) Əleyhqaz

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

48. Avtomobilin texniki istismarında yanacaqın sərfi norması hansı vahidlə göstərilir

- A) Mühərrikin silindr həcminə görə yanacaq sərfi ilə -  $m^3/litr$   
B) Xüsusi yanacaq sərfi ilə -  $q/(kVt \text{ saat})$  ;  
C) Saatlıq yanacaq sərfi ilə -  $kq/saat$   
D) Hər 100 km yürüş üçün litrlə -  $litr/100 \text{ km}$   
E) Hər yüklü gedilən yürüş üçün yanacaq sərfi ilə -  $litr/km$

Testin çətinlik dərəcəsi: asan

İstinad: Avtomobilin texniki istismarı. <http://bakitexnikikolleci.az/fb/76-avtomobil-neqliyyati-fenninden-icmallar.html>. 13.09.2019

49. Avtomaqistrallarda hərəkət edən avtomobilin texniki istismarı zamanı yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfi) necə dəyişir?

- A) 15 faiz azaldılır  
B) 20 faiz artırılır  
C) 10 faiz azaldılır  
D) Dəyişmir  
E) 5 faiz artırılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Büdcədən maliyyələşdirilən dövlət orqanlarının (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və başqa xüsusi orqanları istisna olmaqla, eləcə də büdcədən tam və qismən maliyyələşdirilən digər təşkilatların tabeliyində olan xidməti minik, yük, sərnişindaşıyan və xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin bir ədədi üçün yürüş və neft məhsullarının aylıq normaları» Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qeydiyyat № 06.11-84 9 aprel 1998-ci il

50. Sürücü yük nəqliyyat xidməti göstərdikdən sonra müəssisəyə qayıdaraq yol vərəqini sonuncu kimə təhvil verməlidir?

- A) Mühasibatlığa
- B) Texniki – istehsalat mühəndisinə
- C) Yol hərəkəti üzrə mühəndisə
- D) Növbətçi mexanikə
- E) Avtodəstə rəisinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

51. Sürücü yol vərəqini müəssisəyə nəqliyyat xidməti göstərən gündən maksimum neçə gün ərzində təhvil verməlidir?

- A) 1 gün
- B) Ayın son axırını 5 günü
- C) 3 gün
- D) Yol vərəqi nəqliyyat xidməti yerinə yetirildikdən sonra sifarişçi təşkilata təqdim edilir
- E) 7 iş günü ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

52. Sifarişçiyə nəqliyyat xidmətinə görə ödəniş etməsi üçün hansı sənədlər göndərilir?

- A) Yol vərəqinin “nəqliyyat xidmətinə görə haqq-hesab” doldurulmuş talonu və hesab-faktura
- B) Yol vərəqinin arxa və üz tərəfinin kserokopiyası və sifarişçi ilə bağlanmış daşınma müqaviləsi
- C) Ödəniş nəqliyyat xidmətindən əvvəl aparılır
- D) Sifarişçi ilə bağlanmış daşınma müqaviləsi
- E) Müqavilə və nəqliyyat xidmətinin yerinə yetirildiyini təsdiq edən akt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

53. Nəqliyyat xidmətinin göstərilməsi hansı sənəddə rəsmiləşdirilir?

- A) İstehsalat aktında
- B) Yol vərəqinin arxa hissəsində II bölmədə
- C) Müqaviləyə əlavə edilmiş xüsusi qəbzə
- D) Sifarişçi tərəfindən sürücüyə verilmiş icazə-tapşırıqda
- E) Məzuniyyət vərəqində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

54. Sürücü xətdən qayıtdıqdan sonra yol vərəqin mühasibatlığa verməzdən əvvəl hansı vəzifəli şəxslər tərəfindən yoxlanılmalıdır?

- A) Baş mühəndis
- B) İstismar şöbəsinin rəis müavini
- C) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs
- D) Dispetçer və istismar xidmətinin rəhbərliyi
- E) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs və dispetçer

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

55. Sürücü tərəfindən dispetçərə təqdim edilən yol vərəqəsində hər hansı səhv aşkar edilməzsə, həmin yol vərəqəsi hansı xidmətə təhvil verilir?

- A) Sifarişçi təşkilata
- B) Nəqliyyat müəssisənin kargüzarlıq xidmətinə
- C) Texniki istehsalat şöbəsinə
- D) Mühasibatlığa
- E) Dispetçer xidmətinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

56. Sürücülərə yol vərəqəsi kim tərəfindən verilir?

- A) İstismar şöbəsinin mühəndisi
- B) Müəssisənin baş mühəndisi tərəfindən
- C) Mühasibatlıq
- D) Növbətçi mexanik
- E) Dispetçer

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

57. Nəqliyyatın gördüyü işin həcmi və yanacağın sərfi öz əksini hans sənəddə tapır?

- A) Əmtəə - nəqliyyat qaiməsində
- B) Daşıma müqaviləsində
- C) Daşıma müqaviləsinin əlavəsi olan tələbnamədə
- D) Yol vərəqəsində
- E) Sürücünün haqq- hesab kitabçasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il



58. Əgər siz dispetçer olaraq yol vərəqəsi doldurularkən avtomobilin dövlət nömrə nişanını səhv yazarsınızsa nə etməlisiniz?

- A) Səhv yazıya düzəliş edərək , yol vərəqinin “xüsusi” qeydlər qrafasında düzəliş etdiyimi yazaraq, tarix və imza ilə təsdiq edərəm
- B) Səhv yazıya ağırdıcı ilə düzəliş edərəm
- C) Səhv yazıya düzəliş edərəm və istismar şöbəsinin rəisinə düzəlişi təsdiq etdirərəm
- D) Başqa yol vərəqi dolduraram
- E) Həmin səhvi mötərizəyə alaraq üstündə düz nömrəni yazaram

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

59. Əgər siz nəqliyyat müəssisəsinin dispetçeri olaraq yol vərəqini təsadüfən cıraqa korlamırsınızsa nə etməlisiniz?

- A) Cırığı yapışdıraram və dolduraraq sürücüyə verərəm
- B) Yol vərəqini doqrama aparatında məhv edərəm
- C) Mühasibatlığa təhvil verərəm
- D) Yapışdırıcı lentlə (skoç) yapışdıraram və istifadə edərəm
- E) Digər dəftərxana və ya məişət işləri üçün yenidən istifadə edərəm (qaralama yazı üçün)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

60. Avtonəqliyyat müəssisələrində hərəkət tərkibini saz halda qəbul edərək xəttə çıxan şəxs kimdir?

- A) Sürücü
- B) Avtodəstə rəisi
- C) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis
- D) Növbətçi mexanik
- E) Emalxana mexaniki

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

61. Hansı müəssisələr üçün (mükiyyət növünə görə) yol vərəqinin “Yanacaq (litrlə)” qrafasının doldurulması məcburi sayılır?

- A) Özəl və dövlət mülkiyyətində olan müəssisələr
- B) Dövlət müəssisələri
- C) Azərbaycan Respublikasında bütün rezident müəssisələr
- D) Azərbaycan Respublikasında qeyri-rezident nəqliyyat müəssisələri
- E) Yalnız nəqliyyat xidmətləri üzrə dövlət qeydiyyatından keçmiş MMC-lər

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

62. Avtomobillər xəttə çıxmadan əvvəl sürücülərə yol vərəqəsi kim tərəfindən verilir?

- A) İstimar şöbəsinin mühəndisi tərəfindən
- B) Müəssisənin baş mühəndisi tərəfindən
- C) Dispetçer tərəfindən
- D) Növbətçi mexanik tərəfindən
- E) Qaraj rəisi tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

63. Yük avtonəqliyyatı üçün yol vərəqinin “Xəttə çıxma vaxtı” sütunu hansı vəzifəli şəxs tərəfindən doldurulur?

- A) Mexanik tərəfindən
- B) Avtodəstə rəisi tərəfindən
- C) Texniki-istehsalat mühəndisi tərəfindən
- D) Dispetçer tərəfindən
- E) Sürücü tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

64. Yol vərəqi əsasında nəqliyyat xidmətinin hansı göstəriciləri müəyyən edilir?

- A) Sürücünün boş dayanma və isitrahət rejimi
- B) Gördüyü işin həcmi və yanacaq sərfi
- C) Maksimal sürəti
- D) Avtomobilin xəttə çıxma əmsalı
- E) Avtomobilin texniki hazırlıq əmsalı, yerinə yetirilən işin həcmi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

65. Yol vərəqəsi doldurularkən sürücünün adı və soyadı düzgün yazılmazsa dispetçer nə etməlidir?

- A) Ad və fəmiyyəyə düzəliş edərək, yol vərəqinin “xüsusi” qeydlər qrafasında düzəliş etdiyini yazır, tarix və imzası ilə təsdiq edir
- B) Ad və soyada ağırdıcı ilə düzəliş edilir
- C) Səhv yazıya düzəliş edir və imzası ilə düzəlişi təsdiq edir
- D) Korlanmış yol vərəqində səhfi aktlaşdırmaq üçün saxlayır və əvəzinə başqa yol vərəqi doldurur

E) Korlanmış yol vərəqin yandırdıqdan sonra yeni bir yol vərəqi tərtib edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

66. Dispetçer səhv doldurulmuş yol vərəqi (forma № YV-2) ilə nə etməlidir?

A) Səhv yazıya düzəliş edərək sürücüyə verir

B) Doğrama avadanlığında məhv edir

C) Müvafiq qaydada mühasibata təhvil verilir

D) Ağardıcı ilə düzəldilərək sürücüyə verir

E) Digər dəftərxana və ya məişət işləri üçün yenidən istifadə edilir (qaralama işləri və ya bükmə)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

67. Avtonəqliyyat müəssisələrində hərəkət tərkibini saz halda qəbul edən və xəttə çıxan şəxs və ya şəxslər kimdir?

A) Qaraj rəisi və sürücü

B) Dispetçer və sürücü

C) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis

D) Növbətçi mexanik və sürücü

E) Sürücü

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

68. “Xətdən qayıtma vaxtı” rekvizitlərindəki sütunları üzrə məlumatlar kim tərəfindən doldurulur?

A) Avtodəstə rəisi tərəfindən

B) Dispetçer tərəfindən

C) Mexanik tərəfindən

D) Qaraj mühafizəçisi tərəfindən

E) Sürücü tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

69. Yük avtomobillərinin yol vərəqəsinin “Yanacaq (litrlə)” rekvizitinin sütunu hansı vəsifəli şəxs doldurur?

A) Yanacaq-sürtgü materialları üzrə mühəndis –texniki işçi

B) Dispetçer fəaliyyəti üzrə mühəndis

- C) Avtomobili xəttə buraxan mühafizəçi
- D) Sürücü və növbətçi mexanik
- E) Rəqəmsal kartlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

70. Qanunvericiliyə görə mülkiyyət növündən asılı olaraq hansı müəssisələr üçün yol vərəqinin “Yanacaq (litrlə)” qrafasının doldurulması məcburi sayılır?

- A) Xarici şirkətlər
- B) Dövlət müəssisələri
- C) Azərbaycan Respublikasında bütün rezident müəssisələr üçün
- D) Azərbaycan Respublikasında qeyri-rezident nəqliyyat müəssisələri üçün
- E) Yalnız nəqliyyat xidmətləri üzrə dövlət qeydiyyatdan keçmiş MMC-lər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

71. Nəqliyyat xidməti yerinə yetirildikdən sonra doldurulmuş yol vərəqələrini hansı vəzifəli şəxslər yoxlamalıdır?

- A) Baş mühəndis
- B) İstismar şöbəsinin rəis müavini
- C) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs
- D) Dispetçer və istismar xidmətinin rəhbərliyi
- E) İstismar şöbəsinin rəis müavini və texniki istehsalat şöbəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

72. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etməsinə buraxılan şəxslərin neçə yaşı olmalıdır?

- A) 23 yaşı
- B) 18 yaşı
- C) 21 yaşı
- D) 16 yaşı
- E) 22 yaşı

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi QƏRAR № 05/2012-1 Bakı şəhəri 30 may 2012-ci il

73. K -700 Kirovec təkərli traktorun (dartıcı qüvvəsi 14 kN /1,4 d.g yuxarıdır) - idarə etməsinə buraxılan şəxsə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır?

- A) C
- B) DE
- C) T
- D) TK
- E) TT

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi QƏRAR № 05/2012-1 Bakı şəhəri 30 may 2012-ci il

74. Tırtıllı traktorun idarə etməsinə buraxılan şəxsə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır?

- A) C
- B) DE
- C) T
- D) TK
- E) TT

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi QƏRAR № 05/2012-1 Bakı şəhəri 30 may 2012-ci il

75. “HT” kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs aşağıdakılardan hansını idarə edə bilər ?

- A) Hidrostatik transmissiyalı özügedən maşınları və yükləyiciləri
- B) İki qoşqulu dartıcı yük maşınını
- C) Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorları
- D) Təkərli traktorları
- E) Tırtıllı traktorları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi QƏRAR № 05/2012-1 Bakı şəhəri 30 may 2012-ci il

76. Yol polisi əməkdaşları tərəfindən avtomobil yolları ilə hərəkət etməsi üçün xüsusi icazə tələb olunan iriqabaritli nəqliyyat vasitəsinin bu icazə olmadan yollarla hərəkət etməsi aşkar edildikdə, onlar hansı tadbiri həyata keçirə bilər?

- A) Yük göndərəndən yükün daşıma dəyərinin 20 faizi miqdarında cərimə alınır və daşıma davam etdirilir
- B) Xəttə buraxan dispetçeri 300 manat cərimə edir
- C) Daşınma dayandıraraq avtomobili yol hərəkətindən kənarlaşdırılır

D) Sürücüyə cərimə yazılır və yükün təyinat məntəqəsinədək çatdırılması üçün müşayiət olunur

E) Sürücüyə xəbərdarlıq edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

77. İriqabaritli nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət sürəti neçə km/saat - dır?

A) 50 km/saat

B) Sürücünün yol şəraitinə görə müəyyən edir

C) Yol hərəkəti haqqında Qanuna uyğun olaraq yük avtomobilləri üçün müəyyən edilmiş sürət həddində

D) “Xüsusi İcazə” vərəqində göstərilən sürətlə

E) 30 km/saat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

78. Dispetçer iriqabaritli avtomobili və (və ya ağırçəkili nəqliyyat vasitələrinin) ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti zamanı “Xüsusi icazə” kimdə saxlanılır?

A) Nəqliyyat müəssisəsinin mexanikində

B) Nəqliyyat müəssisəsinin istismar şöbəsində

C) Nəqliyyat müəssisəsinin dispetçerində

D) Sürücüdə və ya yükü müşayiət edən şəxsdə

E) Yalnız Dövlət Avtomobil Xidmətinin əməkdaşında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

79. Sizin müəssisənin yarımqoşqu meydançası ilə en ölçüləri 3,6 metr olan iri qabaritli yük daşınmalıdır və bu daşıma üçün “xüsusi icazə” alınıb. Bu halda həmin maşın necə müşayiət olunmalıdır?

A) Baş Dövlət Yol Polisi İdarəsinin patrul xidməti avtomobili ilə müşayiət edilməlidir

B) Yükəgöndərən təşkilatın nəqliyyat vasitələri ilə müşayiət edilməlidir

C) Nəqliyyat Departamentinin baş idarəsinin patrul xidməti avtomobili ilə müşayiət edilməlidir

D) İstənilən en ölçülərində hərəkət intensivliyinin ən aşağı dövrlərində müşayiət edilmədən icazə verilir

E) “Xüsusi icazə” alındıqdan sonra hərəkət intensivliyinin ən aşağı dövrlərində müşayiət edilmədən icazə verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

80. Müəssisənizin avtoqatarı (“Xüsusi icazə” olmadan) xəttə çıxarkən onun maksimum uzunluğu neçə metr ola bilər?

A) 20 metr

B) 24 metr

C) 30 metr

D) 32 metr

E) 18 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

81. Xəttə çıxan izotermik kuzov banı olan yük avtomobilinin hansı minimal en ölçülərində siz ona yol vərəqəsi verərsiniz?

A) 2,6 metr

B) 2,7 metr

C) 3 metr

D) 2,8 metr

E) 2,9 metr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

82. Xəttə çıxan avtomobilin maksimal hündürlüyü hansı həddi ötməməlidir?

A) 4,5 metr

B) 3,8 metr

C) 4 metr

D) 2,5 metr

E) 2 metr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

83. Avtomobilin hansı uzunluğunda onların avtomobil yolları ilə hərəkəti mühafizə avtomobili ilə müşayiət edilməlidir?

- A) 18 metrdən artıq olduqda
- B) 24 metr və daha çox olduqda
- C) 30 metr və çox olduqda
- D) "Xüsusi icazə" alınmalıdır və hərəkət intensivliyinin ən aşağı dövrlərində müşayiət edilmədən hərəkət etməlidir
- E) Belə avtomobillər yalnız Baş Dövlət Yol Polisi İdarəsinin patrul xidməti avtomobili müşayiət edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

84. Yük avtomobilinin ümumi kütləsi neçə tondan artıq olduqda mühafizə avtomobili ilə müşayiət edilməlidir?

- A) 40 ton
- B) 44 ton
- C) 50 ton
- D) Müşayiət edilmir
- E) 68 ton

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

85. Xəttə çıxan ikioxlu dartıcı ikioxlu yarımqoşqu (oxlar arası məsafə 1,8 metr dən çox) ilə hərəkət tərkibinin tam kütləsi nə qədər olduqda onun sürücüsünə yol vərəqəsi verərsiz?

- A) 38 ton və ondan kiçik olduqda
- B) 40 ton və daha kiçik olduqda
- C) 36 ton və ondan kiçik olduqda
- D) 16 ton və ondan kiçik olduqda
- E) 56 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

86. İkioxlu yük avtomobilinin aparıcı oxuna düşən maksimal kütlə nə qədər olduqda onun sürücüsünə yol vərəqəsi verə bilərsiniz?

- A) 10 ton və ondan kiçik olduqda
- B) 26 ton və daha kiçik olduqda
- C) 8 ton



D) 10 ton

E) 6 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

87. ZİL 130, Mercedes 408, Kamaz 4325, MAZ 5340 markalı avtomobillərin maksimal kütləsi (yüklə birlikdə) nə qədər ola bilər?

A) 10 ton

B) 26 ton

C) 18 ton

D) 12 ton

E) 6 ton

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

88. Xüsusi icazə olmadan iriqabaritli və (və yaağırçəkili) nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsi aşkar edildikdə aidiyyətli orqanlar nə edə bilər?

A) Yüklə göndərəndən yükün daşıma dəyərinin 20 faizi miqdarında cərimə alınır daşıma davam etdirilir

B) Daşıyıcıdan yükün daşıma dəyərinin 20 faizi miqdarında cərimə alınır və daşıma davam etdirilir

C) Daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır

D) Sürücüyə protokol yazılır və yükün təyinat məntəqəsinədək çatdırılması üçün müşayiət olunur

E) Ümumi daşıma dəyərinin 5-15 % məbləğində cərimə alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

89. Hansı hündürlük ölçülərinə malik avtomobillərin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti üçün hökmən mühafizə avtomobili ilə müşayiət təmin edilməlidir?

A) 3,9 - 4 metr hündürlükdə olduqda

B) Hündürlüyü 3,8 metr və daha çox olduqda

C) 4 metr və çox olduqda

D) İstənilən hündürlükdə hərəkət intensivliyinin ən aşağı dövrlərində müşayiət edilmədən hərəkətə icazə verilir

E) Hündürlüyü 3 metr və daha çox olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

90. İkiöxlü dartıcı ikiöxlü yarımqoşqu ilə (oxları arasında məsafəsi 1,3 - 1,8 m-dən çox olmayan halda ) tam kütləsinin hansı hədlərində ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə “xüsusi icazə” almadan yol verilir?

- A) 50 tondan kiçik olduqda
- B) 44 ton və daha kiçik olduqda
- C) 36 ton və ondan kiçik olduqda
- D) 80 tondan kiçik olduqda
- E) Kütləsi 90 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

91. İkiöxlü dartıcı üçöxlü yarımqoşqu ilə ümumi kütləsinin hansı hədlərində avtomobil yolları ilə hərəkətinə “xüsusi icazə” almadan yol verilir?

- A) 38 ton və ondan kiçik olduqda
- B) 44 ton və daha kiçik olduqda
- C) 36 ton və ondan kiçik olduqda
- D) Yalnız texniki xarakteristika ilə müəyyən edilir
- E) Kütləsi 60 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

92. Ümumi təyinatlı avtomobil yolları ilə hərəkət edən ikiöxlü nəqliyyat vasitələrinin aparıcı oxuna düşən maksimal kütlə nə qədər ola bilər?

- A) 8 ton və ondan kiçik olduqda
- B) 44 ton və daha kiçik olduqda
- C) 10 ton
- D) Yalnız texniki xarakteristika ilə müəyyən olunur
- E) 6 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

93. Cütlənmiş oxlar, ikimeyilli (bir oxun hər tərəfində iki təkər olduqda təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi (oxlararası məsafə 1,3 m-dən 1,8 m-ə qədər) hansı göstəriciləri aşmamalıdır?

- A) 8 ton və ondan kiçik
- B) 44 ton və daha kiçik
- C) 10 ton
- D) Yalnız texniki xarakteristika ilə müəyyən edilmiş halda
- E) 16 ton

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

94. Avtonəqliyyat müəssisəsində avtomobillərin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkil edilməməsinə görə vəzifəli şəxslər üçün hansı cərimə nəzərdə tutulur?

- A) Cərimə nəzərdə tutulmayıb
- B) İki yüz manat
- C) Yüz manat
- D) Min manatdan iki min manatadək
- E) Beş yüz manatdan səkkiz yüz manatadək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

95. Avtomobillər xəttə çıxarkən onların texniki vəziyyətinin yoxlanılmasının təşkil edilməməsinə görə nəqliyyat müəssisəsi neçə manat cərimə edilə bilər?

- A) Beş yüz manatdan səkkiz yüz manatadək
- B) İki min manat
- C) Üç yüz manat
- D) İki min manatdan üç min manatadək
- E) Cərimə nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

96. Müvafiq icazə olmadan sayrışan işıq siqnalları ilə təchiz edilmiş yük avtomobili Dövlət Yol Polisi əməkdaşı tərəfindən saxlanaraq hansı tədbir görülür?

- A) Sürücü qırx manat cərimə edilir
- B) Sürücü iki yüz manat cərimə edilir
- C) Yol hərəkəti qaydalarına uyğun olaraq bu barədə sürücüyə xəbərdarlıq edilir və hərəkətinə müvəqqəti icazə verilir
- D) Sayrışan işıq siqnallarının yerində demontaj etmək mümkün olmadıqda cərimə meydançasına aparılır
- E) Yol hərəkəti qaydalarına uyğun olaraq heç bir tədbir görülməsinə yol verilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

97. Xəttə çıxan sürücülərinin reys qabağı tibbi müayinəsinin aparılmamasına görə nəqliyyat müəssisəsini neçə manat cərimə edilə bilər?

- A) Yüz manatdan iki yüz manatadək
- B) Dörd min manat
- C) Cərimə nəzərdə tutulmayıb
- D) Bir min manat
- E) İki min manatdan üç min manatadək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsi. Bakı 2018

98. Xəttə çıxan sürücülərinin reys qabağı tibbi müayinəsinin aparılmamasına görə müəssisənin vəzifəli şəxsləri neçə manat cərimə edilə bilər?

- A) Beş yüz manatdan səkkiz yüz manatadək
- B) Altı min manat
- C) İki min manatdan üç min manatadək
- D) Sürücü 40 manat cərimə edilir
- E) Cərimə nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsi. Bakı 2018

99. Dispetçer avtomobili xətdə icbari sığortasız buraxmasına görə İnzibati Xətlər Məcəlləsinə görə neçə manat cərimə edilə bilər?

- A) Min manat
- B) Yüz manat
- C) İki min manatdan üç min manatadək
- D) Beş yüz manatdan səkkiz yüz manatadək
- E) Cərimə nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsi. Bakı 2018

100. Ağırçəkili nəqliyyat vasitəsinin ( tam kütləsi 44 tondan yuxarı) “xüsusi icazə” vərəqi olmadan ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə görə avtonəqliyyat müəssisəsi neçə manat cərimə edilir?

- A) Min beş yüz manatdan iki min manatadək
- B) İki yüz manat
- C) İki min beş yüz manatdan üç min manatadək
- D) Min manat
- E) Cərimə nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsi. Bakı 2018

101. Ağırçəkili nəqliyyat vasitəsinə ( tam kütləsi 44 tondan yuxarı) “xüsusi icazə” vərəqi olmadan yol vərəqəsi verən dispetçer İnzibati Xətlər Məcəlləsinə görə hansı məbləğdə cərimə edilir?

- A) Beş yüz manatdan min manatadək

- B) Yüz əlli manatdan iki yüz manatadək
- C) Min manatdan iki min manatadək
- D) Bir min manat
- E) Cərimə nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

102. Tırtıllı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər vurmasına görə hüquqi şəxsləri neçə manat cərimə edilə bilər?

- A) Beş yüz manatdan altı yüz manatadək
- B) Yüz əlli manat
- C) Üç min manatdan dörd min manatadək
- D) İki min manat
- E) Min beş yüz manatdan iki min manatadək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

103. Təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə nəqliyyat müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinə görə neçə manat cərimə oluna bilər?

- A) 100 manat
- B) 250 manat
- C) 5000 manat
- D) 2000 manat
- E) 1500 – 2000 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

104. Dispetçer avtomobilə “təhlükəli yüklərin daşınmasına buraxılması şəhadətnamə” si olmadıqda halda təhlükəli yüklərin (1000 litrdən çox) daşınmasına getmək üçün yol vərəqəsi vermişdir. Bu halda dispetçer neçə manat cərimə oluna bilər?

- A) 200 manat
- B) 100 manat
- C) 500 manat
- D) 1000 manat
- E) 1500 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

105. Hansı halda dövlət yol polisi tərəfindən avtomobilin hərəkəti dayandırılaraq müvəqqəti olaraq mühafizə olunan duracağa göndərilir?

- A) Sürücü qərsiz cəriməsin ödəmək istəmədikdə
- B) Avtomobilin tibbi qutusu olmadıqda
- C) Avtomobilin şinləri yarararsız olduqda
- D) Məhkəmə qərarı olmadan avtomobil mühafizə olunan duracağa göndərilə bilməz
- E) Avtomobil idarə edən şəxsin sürücülük vəsiqəsi olmadıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsi. Bakı 2018

106. Hansı halda daşıyıcı daşıma müqaviləsini yerinə yetirə bilmədikdə sifarişçiyə cərimə ödəmir?

- A) Vaxtında yük avtomobilini yük göndərənə daşıma müqaviləsində göstərilən vaxtda təqdim edə bilmədikdə
- B) Daşıma müqaviləsində razılaşdırılmış vaxtdan 6 saatdan az gecikdirildikdə
- C) Razılaşdırılmış vaxtdan 24 saatdan az müddətə yüklənməyə avtomobil təqdim edilməsi gecikdirildikdə sifarişçiyə cərimə ödəmir
- D) Avtomobil yolları ilə hərəkətinin müvəqqəti dayandırılması səbəbindən yerinə yetirə bilmədikdə
- E) Şifahi razılaşma ilə tənzimlənir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

107. Avtonəqliyyat müəssisələrinin, tez xarab olan yükləri daşıyan sürücülərində ən azı hansı sənədlər olmalıdır?

- A) Yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi, təhlükəli yüklərin daşınması üzrə sertifikat
- B) Yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi, təhlükəli yüklərin xəbərdarlıq vərəqəsi, sürülərin ADR sertifikat
- C) Tez xarab olan yüklərin daşınması üzrə sürücülük sertifikatı, yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi
- D) Yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi
- E) Tez xarab olan yüklərin daşınması üzrə sürücülük sertifikatı, yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi və Avtomobilin təhlükəli yükləri daşımağa buraxılış icazəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

108. Yük avtomobili yükləndikdən sonra sifarişçi, sürücüyə hansı sənədi təqdim etməlidir?

- A) Yol vərəqəsi
- B) Daşıma müqaviləsini
- C) Əmtə-nəqliyyat qaiməsi
- D) Yol vərəqəsində yükün dəyəri haqqında qeyd edərək qaytarmalıdır
- E) Yükün yük göndərənə aid olması haqqında arayış

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

109. Əmtə-nəqliyyat qaiməsində aşağıdakılardan hansılar göstərir?

- A) Yükün göndərilmə vaxtı

- B) Yükgöndərənün ünvanı
- C) Yükün istifadə təlimatı
- D) Avtomobilin nömrəsi
- E) Yükl yerlərinin miqdarı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

110. Hansı halda furqon tipli avtomobilinin yüklənmə prosesi başa çatmış sayılır?

- A) Avtomobil yükləndikdən, bərkidildikdən və əmtəə-nəqliyyat qaiməsi sürücüyə verildikdən sonra
- B) Yükün daşıyıcıya təqdim edilməsindən sonra
- C) Yükün avtonəqliyyat vasitəsinin banına yüklənməsindən və yüklənmə məntəqəsindən çıxdıqdan sonra
- D) Yüklə alana çatdırıldıqdan sonra
- E) Müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, sifarişçi tərəfindən avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, bərkidilməsi, örtülməsi və ya sarınması əməliyyatı bitdikdən sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

111. Yükgöndərən tezkorlanan yüklər daşınması üçün yük avtomobili sifariş etmişdir.

Bu avtomobil aşağıdakılardan hansı tip yük avtomobili ola bilər?

- A) Avtobus
- B) Yükün özüboşaldan
- C) Furqon tipli və ya konteyner
- D) Bortlu-tentli
- E) Refrejeratolu

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

112. Dövlət yol polisi tərəfindən yük avtomobili yolda uzun müddət saxlanılaraq yükün çatdırılmasının gecikdirildiyi halda daşıyıcı yükgöndərən və ya yükə alana hansı məlumatı verməlidir?

- A) Yüklün çatdırılmasının gecikdirilməsi haqqında məlumatlandırır
- B) Sürücü yol vəzəqəsində yubadılmanın səbəbləri və müddəti göstərilməklə qeydlər aparmalı və şəxsən imzalamalıdır, daşıma prosesi bitdikdən sonra məlumat verilir
- C) Heç bir məlumat verilmir, sadəcə daşımanın yüksək texniki sürətlə həyata keçirilməsini təmin etməlidir
- D) Yüklə ilə bağlı problemlər yaranarsa məlumat verilir
- E) Yalnız ağır yol nəqliyyat hadisələri baş verdikdə məlumat verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

113. Sürücü dispetçərə zəng edərək yükün sifarişçi tərəfindən yükləndiyini lakin sürücünün yükün bərkidilməsi üçün vasitələri olmadığını və bu vasitələri təcili göndərməsin istəyir. Bu zaman dispetçer nə etməlidir? (Daşıma müqaviləsi standart müqavilədir və başqa hal nəzərdə tutulmayı

- A) Təcili yükləmə məntəqəsinə minik avtomobili ilə bərkidici trosalar, ilməklər və digər vasitələr göndərir
- B) Sürücüylə telefon əlaqə saxlayaraq orada bərkidici vasitələr taparaq yükü özünün bərkitməyin tövsiyə edir
- C) Yükün bərkidilməsi işinin yükəgöndərən tərəfindən yerinə yetirilməli olduğunu sürücüyə bildirir
- D) Təcili yükləmə məntəqəsinə yük avtomobili ilə bərkidici trosalar, ilməklər və digər vasitələr göndərir
- E) Bu hal daşımalarda tənzimlənmir və şifahi razılaşdırılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

114. Tez korlanan yüklər hansı yüklər sayılır?

- A) Sürücü tərəfindən tez korlanan kimi müəyyən edilən yüklər
- B) Ət və ət məhsulları
- C) Günəş şüaları altında öz kəmiyyət və keyfiyyətinin itirən yüklər
- D) Daşınması zamanı salamatlığı (bütövlüyü) üçün xüsusi temperatur və sanitariya-gigiyena rejiminə əməl edilməsini tələb edən yüklər
- E) Avtomobillə daşınması zamanı 72 saat ərzində korlanan yüklər

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

115. Yüklü avtonəqliyyat vasitəsi yolda nəzarətədiçi orqanlar tərəfindən saxlanıldığı halda nəzarətədiçi orqanın nümayəndəsi tərəfindən avtonəqliyyat vasitəsinin yubadılması haqqında hansı rəsmi sənədləşmə aparılır?

- A) Heç bir sənədləşmə aparılmır
- B) Yol vərəqəsində yubadılmanın səbəbləri və müddəti göstərilməklə qeydlər aparılır
- C) Müəssisəyə sürücü tərəfindən zəng edilərək məlumat verilir
- D) Nəzarətədiçi orqanların yüklü avtonəqliyyat vasitəsin yolda saxlamaq hüququ yoxdur
- E) Yalnız yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı protokol bağlanılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

116. Bir neçə yükalanın ünvanına göndərilən iri metal boru və millərin daşınması zamanı onların sifarişçilər üzrə fərqləndirilməsi necə müəyyən olunur?

- A) Sürücü yanında saxlayır
- B) Yol vərəqəsində qeydlər aparılır



- C) Metal boru və millərin ucları yağlı boya ilə markalanır (hər sifarişçiyə uyğun), hər bir sifarişçinin ekspeditoru ayrı-ayrılıqda yükü müşayiət edir
- D) Müəyyən olunmur, hər sifarişçi öz yükünü götürür
- E) 3

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

117. Yüklü avtonəqliyyat vasitəsi yolda nəzarətedici orqanlar tərəfindən saxlanılaraq yükün çatdırılmasının gecikdirildiyi halda daşıyıcı nə etməlidir?

- A) Daşıyıcı gecikmə səbəbini məxfi saxlamalıdır
- B) Daşıyıcı yol vərəqəsində yubadılmanın səbəbləri və müddəti göstərilməklə qeydlər aparmalıdır
- C) Daşıyıcı daşımının yüksək texniki sürətlə həyata keçirilməsini təmin etməlidir
- D) Daşıyıcı tərəfindən yükəgöndərən və ya yükalan yükün çatdırılmasının gecikdirilməsi haqqında məlumatlandırılır
- E) Yalnız ağır yol nəqliyyat hadisələri baş verdikdə məlumat verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

118. Daşıyıcı tərəfindən yükü daşınmaya qəbul etməkdən imtina edilməsinə səbəb olan hallar hansılardır?

- A) Yük lazımi tara və ya qablaşdırmada təqdim edilmədiyi üçün yükün salamatlığını təmin edə bilmədikdə
- B) Təqdim edilmiş yük partiyasının çəkisinin avtonəqliyyat vasitəsinin yükəgötürmə qabiliyyətindən 2 dəfədən kiçik olduqda
- C) Təqdim edilmiş yük partiyasının çəkisi avtonəqliyyat vasitəsinin yükəgötürmə qabiliyyətindən 10 faizdən çox olduqda
- D) Yük icraya qəbul edilmiş sifarişə uyğun olmadığı üçün yükün salamatlığını təmin edə bilmədikdə
- E) Yük lazımi qablaşdırmada təqdim edilmədiyi üçün yükün salamatlığını təmin edə bilmədikdə və yükün çəkisi avtonəqliyyat vasitəsinin yükəgötürmə qabiliyyətindən böyük olduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

119. Hansı hal daşıyıcının yükü daşınmaya yük göndərən sənədi səbəbindən qəbul etməkdən imtina edə bilməz?

- A) Yük lazımi tara və ya qablaşdırmada təqdim edilmədikdə
- B) Təqdim edilmiş yük partiyasının çəkisi avtonəqliyyat vasitəsinin yükəgötürmə qabiliyyətindən artıq olduqda
- C) Daşıma marşrutu boyu avtomobil yollarında hərəkətin müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması üzündən yükün çatdırılması mümkün olmadıqda

D) Avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 sayılı əlavəsində göstərilən nasazlıqları olduqda

E) İcraya qəbul edilmiş sifarişə uyğun olmadıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

120. Aşağıda göstərilən hansı halda daşıyıcı yükü daşımaya qəbul etməlidir?

A) Daşıma Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunduqda

B) Əmtəə təyinatlı yüklərə dair əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədikdə

C) Öz xüsusiyyətlərinə görə daşımaya təqdim edilmiş yüklərin birlikdə bir avtonəqliyyat vasitəsilə daşınmasına yol verilmədikdə

D) Yük işıqqaytarıcılarının, qeydiyyat və tanınma nişanlarının üstünü tutduqda, səs saldıqda, toz qaldırdıqda

E) Təqdim edilmiş yükün kütləsinin avtomobilin yükləmə qabiliyyətinin 95 faizindən az olduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

121. Müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, bərkidilməsi, örtülməsi, sarınması, boşaldılması kimlər tərəfindən həyata keçirilməlidir?

A) Yükgöndərən (yükalan) tərəfindən

B) Daşıyıcı tərəfindən

C) Sürürücü tərəfindən

D) Daşıyıcı tərəfindən müqvilə ilə işə cəlb edilmiş autsorsing şirkəti tərəfindən

E) Bu hal daşımalarda tənzimlənmir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

122. Xüsusi yüklərin daşınması zərurəti ilə əlaqədar avtonəqliyyat vasitəsinin yenidən təchiz edilməsi yerinə yetirilməsi hansı cavabda daha tam göstərilib?

A) Daşıyıcı tərəfindən sifarişçinin hesabına

B) Yenidən təchiz edilməyə daşıyıcının yazılı razılığı ilə sifarişçi tərəfindən onun öz vəsaiti hesabına

C) Daşıyıcı tərəfindən öz hesabına

D) Sifarişçi tərəfindən yenidən təchiz edilməyə daşıyıcının yazılı razılığı ilə daşıyıcının vəsaiti hesabına

E) Daşıyıcı tərəfindən sifarişçinin hesabına və ya sifarişçi tərəfindən daşıyıcının yazılı razılığı ilə sifarişçi tərəfindən onun öz vəsaiti hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

123. Yükün avtonəqliyyat vasitəsinə yüklənməsi nə zaman başa çatmış hesab olunur?

- A) Avtomobil yüklənərək yükləmə ərazisindən çıxdıqdan sonra
- B) Yükün avtonəqliyyat vasitəsinin banına yüklənməsindən sonra
- C) Yükün avtonəqliyyat vasitəsinin banına yüklənməsindən və lazımı qaydada əmtə-nəqliyyat qaiməsi tərtib edildikdən sonra
- D) Müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa sifarişçi tərəfindən avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, bərkidilməsi, örtülməsi və ya sarınması əməliyyatı bitdikdən sonra
- E) Avtonəqliyyat vasitəsinə yükün yüklənməsi əməliyyatı bitdikdən sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

124. Daşınan yük əskik çıxdıqda yükalan nə edə bilər?

- A) Yüku qəbul etməməlidir
- B) Bu barədə əmtə-nəqliyyat qaiməsində müvafiq qeyd aparmalı və həmin qeydi daşıyıcının imzası ilə təsdiq etməlidir.
- C) Əgər əskiklik yükün avtonəqliyyat vasitəsindən boşaltdıqdan sonra aşkar olunarsa bu haqda polis orqanlarına məlumat verməli və avtomobilin ərazidən çıxmasını məhdudlaşdırmalıdır
- D) Yükün yenidən avtomobilə yüklənərək geri qaytarmalıdır
- E) Yüku qəbul edib, sürücüyə veriləcək ödənişi 30% azaltmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

125. Daşıyıcı daşıma müqaviləsin avtomobil yolları ilə avtonəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması səbəbindən yerinə yetirə bilmədikdə sifarişçi tərəfindən hansı məbləğdə cərimə olunur?

- A) Daşınmamış yükün daşıma dəyərinin 20 faizi miqdarında sifarişçiyə ödəniş edir
- B) Razılaşdırılmış vaxtdan 6 -9 saatadək gecikdirildikdə yükün daşıma dəyərinin 10 faizi miqdarında sifarişçiyə cərimə ödəyir
- C) Razılaşdırılmış vaxtdan 24 saatadək gecikdirildikdə yükün daşıma dəyərinin 30 faizi miqdarında sifarişçiyə haqq ödəyir
- D) Sifarişçiyə cərimə ödənilmir
- E) Ümumi daşıma dəyərinin 5-15 % məbləğində

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

126. Avtomobil nəqliyyatı ilə əmtə təyinatlı yüklərin daşınmasına hansı hallarda icazə verilir?

- A) Sürücü öz mülahizələrinə görə yükü daşımaya qəbul edir
- B) Yükün avtonəqliyyat vasitəsinin banına yüklənməsindən sonra
- C) Əmtə-nəqliyyat qaiməsi daşımadan əvvəl təqdim edildikdən sonra
- D) Yol vərəqəsində yükün dəyəri haqqında qeyddən sonra

E) Sifarişçi tərəfindən avtonəqliyyat vasitəsinin yol vərəqəsində buraxılış möhürü vurduqdan sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

127. Avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına dair əmtəə-nəqliyyat qaiməsi ən az neçə nüsxədə tərtib olunmalıdır?

A) 4 nüsxədə

B) 2 nüsxədə

C) 1 nüsxədə

D) 3 nüsxədə

E) 5 nüsxədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

128. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarına görə yüklərin əmtəə-nəqliyyat qaiməsinin nüsxələri kimlərdə olmalıdır?

A) 3 nüsxə olmaqla - yükqondərəndə, yükü müşayiət edəndə, daşıyıcıda

B) 2 nüsxə olmaqla - yükqondərəndə və sürücüdə

C) 1 nüsxə olmaqla - sürücüdə

D) 1 nüsxədə yalnız əsli olmaqla – sürücüdə və daşımanın sonunda yükə təqdim etməklə

E) Yeni qəbul edilmiş qaydalar üzrə tərtib olunmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

129. Əmtəə-nəqliyyat qaiməsində aşağıdakılardan hansılar göstərilməlidir?

A) Yükün son istifadə müddəti

B) Yükün keyfiyyət sertifikatının nömrəsi

C) Yükün brutto çəkisi

D) Avtonəqliyyat vasitəsinin proqnozlaşdırılan hərəkət sürəti

E) Yükün mənşə sertifikatının nömrəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

130. Qeyri - müntəzəm sərnişin daşıyan avtobus sürücüsündə hansı sənədlər olmalıdır daşınacaq sərnişinlərin siyahısı hansı sənəddə göstərilir?

A) Sifarişçisi və (və y daşıyıcı tərəfindən təsdiq edilmiş formulyarda

B) Sərnişin və daşıyıcı arasında bağlanmış sərnişin daşıma müqaviləsində

C) Siyahı olmur

D) Yol vərəqəsində

E) İşçi heyətin üzvlərinin verdiyi xüsusi biletlərdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

131. Dispetçer xəttə çıxan sürücünün reys qabağı tibbi müayinədən keçməsinə necə müəyyən edə bilər?

- A) 83 saylı tibbi arayışla
- B) Yol vərəqəsində qeyddən
- C) Dispetçer və həkim bir otaqda oturur
- D) Poliklinikanın verdiyi şəxsi tibbi anketdən
- E) Sənədləşdirilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

132. Qeyri-müntəzəm sərnişin daşıyan avtobus sürücülərində hansı sənədlər olmalıdır?

- A) BC kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi və sifarişçi və daşıyıcı tərəfindən rəsmiləşdirilmiş formulyar
- B) Sərnişin və daşıyıcı arasında bağlanmış sərnişindəşım müqaviləsi, D kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi
- C) Sərnişin və daşıyıcı arasında bağlanmış sərnişindəşım müqaviləsi, C kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi
- D) D kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi və sifarişçi və daşıyıcı tərəfindən rəsmiləşdirilmiş formulyar
- E) Sərnişinlərə vermək üçün bilet, D kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

133. Komersiya məqsədli sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hansı təşkilat tərəfindən təşkil edilməlidir?

- A) Nəqliyyat müəssisəsi
- B) Dövlət yol polisi
- C) Fövqəladə Hallar Nazirliyi
- D) Metrologiya və standartlaşdırma komitəsi
- E) İldə bir dəfə kadrlar şöbəsi tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

134. Avtobus sürücüsünün reysqabağı tibbi müayinədən keçməsi öz əksini hansı sənəddə tapır?

- A) Sürücüyə verilmiş tibbi arayışda
- B) Yol vərəqəsində
- C) Təlimatlar jurnalında
- D) Poliklinikada şəxsi tibbi anketdə
- E) Sənədləşdirilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

135. Dispetçer avtobus sürücüsünə yol vərəqəsi verərəkən onda “Yol Hərəkəti Haqqında” Qanunda göstərilən sənədlərdən başqa hansı sənədlərin olmasına nəzarət edir?

- A) Marşrut sxemi
- B) Sürücülük vəsiqəsi
- C) Hərəkət cədvəli
- D) Marşrut sxemi və hərəkət cədvəli
- E) Sürücülük şəhadətnaməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

136. Dartıcı və yarımqoşqudan ibarət hərəkət tərkibini idarə edən sürücüdə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır?

- A) A
- B) B
- C) C
- D) CE
- E) DE

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

137. Xəttə çıxan avtoqüllənin sürücüsündə hansı sənədlər olmalıdır?

- A) C kateqoriyalı sürücülük və avtokran maşinisti vəsiqəsi
- B) B kateqoriyalı sürücülük və avtoqüllə maşinisti vəsiqəsi
- C) C kateqoriyalı sürücülük və avtoqüllə maşinisti vəsiqəsi
- D) CE kateqoriyalı sürücülük və avtokran maşinisti vəsiqəsi
- E) DE kateqoriyalı sürücülük və avtokran maşinisti vəsiqəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

138. 8 ton yük götürmə qabiliyyəti olan Kamaz 5320 yük avtomobili və ona qoşulmuş 8 ton yük götürmə qabiliyyətli QKP 8352 qoşqulu avtoqatarın sürücüsü hansı kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalıdır?

- A) CE
- B) C
- C) B,C,D
- D) D
- E) DE

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

139. Kabinada və banında ümumilikdə 6 nəfər sərnişin daşıyan icazə verilən maksimum kütləsi 3000 kq olan yük avtomobilin sürücüsü yol vərəqəsi almaq üçün hansı kateqoriyalı sürücülük vəsiqəsi təqdim etməlidir?

- A) DE
- B) C
- C) B,C,D
- D) B
- E) CE

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

140. Xəttə çıxan 6 ton yük götürmə qabiliyyətli yük avtomobili və ona qoşulmuş 1 ton yük götürmə qabiliyyətli qoşqulu avtoqatarın sürücüsünün ən az neçə yaşı ola bilər?

- A) 20 yaşı
- B) 18 yaşı
- C) 24 yaşı
- D) 21 yaşı
- E) 16 yaşı

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

141. 28 oturacaq yeri olan Otokar markalı olan avtobusun sürücüsünün ən az neçə yaşı ola bilər?

- A) 18 yaşı
- B) 19 yaşı
- C) 23 yaşı
- D) 26 yaşı
- E) 21 yaşı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

142. Tezauto markalı oturacaq yerlərinin sayı 38 olan D sürücülük kateqoriyalı sürücü yol vərəqəsinin almaq üçün dispetçərə müraciət edib. Dispetçer sənədləri yoxlayarkın onun 2 gün qabaq 66 yaşının tamam olduğunu müəyyən edir. Dispetçer bu zaman nə etməlidir?

- A) Dövrü tibbi müayinədən keçmə arayışın alaraq yol vərəqəsi verir
- B) Xəttə çıxarkən tibbi baxışdan keçdiyinə əsaslanaraq yol vərəqəsi verir
- C) Heç bir məhdudiyət yoxdur

- D) Yol vərəqəsi vermir  
E) Sürücüyə və kadrallar şöbəsinə sürücünün 66 yaşının tamam olmasını xəbər verərək yol vərəqəsi verir

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

143. Havanın hərərəti mənfi 8°C-dir və yolları qismən buz tutub. İstehsalat sahəsində starteri imtina edən avtoqülləni təmir üçün müəssisəyə gətirmək lazımdır. Bu zaman dispetçer hansı avtomobilə yol vərəqəsi verər?

- A) Yedəyə almaq üçün ora gedən yük avtomobilinə  
B) Yedəyə almaq üçün ora gedən yükünü özünüboşaldan avtomobilə  
C) Yedəyə almaq üçün ora gedən dartıcı avtomobilə  
D) Ora gedən evakuator avtomobilə yol vərəqəsi verər  
E) Tırtıllı nəqliyyat vasitəsinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

144. Dövlət yol polisi əməkdaşı dövlət qeydiyyat nişanlarından biri olmayan avtomobili yolda saxladaraq hansı tədbiri həyata keçirə bilər?

- A) Yüz manat cərimə edir  
B) Avtomobili mühafizə olunan duracağa göndirir  
C) İki yüz manat cərimə edir  
D) Bu barədə sürücüyə xəbərdarlıq edir və hərəkətə buraxır  
E) Nömrənin itdiyini aktlaşdırar və bu haqda sürücüyə arayış verir

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

145. “A1” kateqoriyalı sürücülük vəsiqəli şəxslər hansı nəqliyyat vasitələrini idarə edə bilər?

- A) Mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri  
B) Bütün növ motosikletləri idarə etmək üçün  
C) İcazə verilən maksimum kütləsi 3.500 kq-dan çox olan nəqliyyat vasitələrin  
D) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan sərnişin avtomobilləri  
E) Mühərrikinin işçi həcmi 30 kub/sm-dən və mühərrikinin gücü 6 kVt-dan çox olmayan mopedlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

146. “CE” kateqoriyalı sürücülük vəsiqəli şəxslər hansı nəqliyyat vasitələrini idarə edə bilər?

- A) Mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olan motosikletləri  
B) İcazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və sərnişin daşınması üçün nəzərdə tutulmayan



C) Sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobilləri  
D) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 16-dan artıq olmayan sərnişin avtomobilləri  
E) Qoşqulu minik avtomobilləri  
Testin çətinlik dərəcəsi: asan  
İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

147. “DE” kateqoriyalı sürücülük vəsiqəli şəxslər hansı nəqliyyat vasitələrini idarə edə bilər?

A) Mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olan motosikletləri  
B) İcazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və sərnişin daşınması üçün nəzərdə tutulmayan avtomobilləri  
C) Sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan avtomobilləri  
D) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri  
E) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 48-dən artıq olmayan avtomobilləri  
Testin çətinlik dərəcəsi: asan  
İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

148. 6 ton yük götürmə qabiliyyətli yükün özü boşaldan avtomobil və ona qoşulmuş 3 ton yük götürmə qabiliyyətli qoşqulu avtoqatarın sürücüsü hansı kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalıdır ?

A) BE  
B) C  
C) B,C,D  
D) D  
E) CE

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

149. Oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 11 olan və qoşqusunun yükünün kütləsi 1250 kq-olan avtomobilin sürücüsü hansı kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalıdır?

A) D,E  
B) C  
C) B,C,D  
D) D  
E) C,E

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

150. Kabinada və banında ümumilikdə 7 nəfər sənişin daşıyan yük avomobilin sürücüsü hansı kateqorialı sürücülük vəsiqəsinə malik olmalıdır?

- A) D,E
- B) C
- C) B,C,D
- D) D
- E) C,E

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

151. 12 ton yük götürmə qabiliyyətli yük avtomobili və ona qoşulmuş 2 ton yük götürmə qabiliyyətli qoşqulu avtoqatarın sürücüsünün ən az neçə yaşı ola bilər?

- A) 18 yaşı
- B) 19 yaşı
- C) 20 yaşı
- D) 21 yaşı
- E) 24 yaşı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

152. Oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 21 - olan avtobusun sürücüsünün ən az neçə yaşı ola bilər?

- A) 18 yaşı
- B) 19 yaşı
- C) 23 yaşı
- D) 21 yaşı
- E) 24 yaşı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

153. Oturacaq yerlərinin sayı 32 olan avtobusu B,C, D sürücülük kateqoriyalı və yaşı 66 olan sürücü tərəfindən idarə edildiyi zaman xəttə buraxmaq hansı halda olar?

- A) Dövrü tibbi müayinədən keçmə arayışı olduqda
- B) Xəttə çıxarkən tibbi baxışdan keçdikdən sonra
- C) Heç bir məhdudiyət yoxdur
- D) Xəttə buraxılmır
- E) Yalnız qeyri müntəzəm sənişin daşımaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

154. Hansı hallarda avtomobillərin yedəyə alınmasına yol verilir?

- A) Buzlu yol şəraitində
- B) Yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda

C)

İkitəkərli motosikletləri yedəyə alma

D) Birdən artıq nəqliyyat vasitəsini yedəyə alma

E) 4 - cü dərəcəli avtomobil yollarında yedəyə alma

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

155. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən hansı məsafədən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir?

A) Arxadan 0,5 metr qırağa çıxdıqda

B) Yan tərəfdən 0,2 metr qırağa çıxdıqda

C) Yan tərəfdən 1 metrden çox qırağa çıxdıqda

D) Xarici kənarından və yandan istənilən ölçüdə qırağa çıxdıqda

E) Yan tərəfdən 0,4 metrden çox qırağa çıxdıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

156. Hansı hallarda Yol polisi əməkdaşı nəqliyyat vasitəsinin müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir?

A) Avtomobil kirli olduqda

B) Avtomobilin tibbi qutusu olmadıqda

C) Avtomobilin qeydiyyat şəhadətnaməsi olmadıqda

D) Heç bir halda yol verilmir

E) Sürücünün razılığı ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

157. Nəqliyyat müəssisəsinə məxsus avtomobilin dövlət qeydiyyat nişanlarından biri olmadıqda müvafiq icra hakimiyyəti orqanı əməkdaşı ilkin olaraq nə edir?

A) Beş yüz manat cərimə edir

B) Yüz əlli manatdan iki yüz manatadək cərimə edir

C) Yüz manat cərimə edir

D) Bu barədə sürücüyə xəbərdarlıq edir və hərəkətə buraxır

E) Avtomobili mühafizə olunan duracağa göndərir

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

158. Nəqliyyat müəssisəsinə məxsus avtomobilin dövlət qeydiyyat nişanları qeyri-standart olduqda (kustar üsulla hazırlanmış Dövlət Yol Polisi əməkdaşı ilkin olaraq nə edir?

A) Avtomobili mühafizə olunan duracağa göndərir

B) Yüz əlli manatdan iki yüz manatadək cərimə edir

C) Yüz manat cərimə edir

D) Bu barədə sürücüyə xəbərdarlıq edir və hərəkətə buraxır

E) Altmış manat cərimə edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

159. Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə hansı cərimə tətbiq edilir?

- A) Avtomobil müvəqqəti saxlanma meydançasına aparılır
- B) İyirmi manat məbləğində cərimə edilir və hərəkətə davam edir
- C) Sıfır manat məbləğində cərimə edilir və hərəkətə davam edir
- D) İki yüz manat məbləğində cərimə edilir və hərəkəti məhdudlaşdırılır
- E) Nəqliyyat müəssisəsi min manat məbləğində cərimə edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi» Bakı şəhəri, 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanun

160. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə hansı məsuliyyət nəzərdə tutulub?

- A) Xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə müəssisəyə qarşı hər hansı məsuliyyət nəzərdə tutulmayıb
- B) Əlli manat məbləğində cərimə edilir
- C) Müəssisənin lisenziyası geri alınır
- D) Müəssisəyə 1000 manat məbləğində cərimə tətbiq edilir
- E) Xüsusi razılıq (lisenziya) şərtlərini pozmuş avtomobil müvəqqəti dayanacağa gətirilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi» Bakı şəhəri, 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanun

161. Nəqliyyat müəssisəsi tərəfindən balansında olan avtomobilin sürücülük vəsiqəsi olmayan şəxsə verilməsinə görə müəssisə neçə manat cərimə edilir?

- A) Nəqliyyat müəssisəsi əlli manat məbləğində cərimə edilir
- B) Nəqliyyat müəssisəsi beş yüz manat məbləğində cərimə edilir
- C) Nəqliyyat müəssisəsi on min manat məbləğində cərimə edilir
- D) Nəqliyyat müəssisəsi İki min manat məbləğində cərimə edilir
- E) Nəqliyyat müəssisəsi beş min manat məbləğində cərimə edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi» Bakı şəhəri, 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanun

162. Xəttə çıxan avtomobilin istismar sürəti necə hesablanır?

- A) Avtomobilin xətdə olarkən getdiyi məsafənin, yalnız yüklü hərəkətdə olma vaxtına nisbətində
- B) Avtomobilin xətdə olarkən getdiyi məsafənin, xətdə olma vaxtına nisbətində
- C) Avtomobilin xətdə olarkən getdiyi məsafənin, yükləmə yerinə getmə, xətdə olma və garaja qayıtma vaxtlarının cəminin nisbətində
- D) Avtomobili gün ərzində getdiyi yürüşün avtomobilin naryadda olma vaxtına nisbətində
- E) Avtomobilin hərəkətdə olarkən getdiyi yürüşün, onun hərəkətdə olma vaxtına nisbətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

163. "Marşrut sxemi" anlayışı hansı cavabda tam və doğru göstərilib?

- A) Marşrutun yalnız başlanğıc və təyinat məntəqəsinədək və ya əks istiqamətdə reyslərin yerinə yetirilməsi vaxtı haqqında məlumatları əks etdirən cədvəl
- B) Müəyyən edilmiş marşrutun şərti işarələrlə qrafik təsviri
- C) Avtobusun iş rejimi və marşrutu haqqında sərnişinlərin məlumatlandırılması üçün lövhə
- D) Marşrutun dayanacaq məntəqələri üzrə reyslərin yerinə yetirilməsi vaxtı haqqında məlumatları əks etdirən cədvəl
- E) Müəyyən edilmiş dayanacaqlar və məntəqələr arasında sərnişin avtonəqliyyat vasitəsinin hərəkət etdiyi yol

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

164. Qeyri-müntəzəm sərnişin daşımaları həyata keçirən sürücüdə yol hərəkəti haqqında Qanunda göstərilən sənədlərdən başqa hansı əlavə sənəd olmalıdır?

- A) Sərnişin daşınması müqaviləsi
- B) Nəqliyyat Agentliyi tərəfindən verilmiş marşrut nömrəsinin icazə və rəqəsi
- C) Daşınan sərnişinlərin biletləri
- D) Sifarişçisi və (və ya) daşıyıcı tərəfindən təsdiq edilmiş formulyar
- E) Sərnişin avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

165. Uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşrutlarda müntəzəm sərnişin daşımalarının yerinə yetirən avtobuslarda ən azı neçə oturacaq yerləri olmalıdır?

- A) 9 oturacaq
- B) 23 oturacaq
- C) 12 oturacaq
- D) 19 oturacaq
- E) 8 oturacaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

166. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları üçün avtovağzalardan (avtostansiyalardan) istifadə olunması qaydası hansı cavabda daha doğru göstərilib?

- A) Qeyri-müntəzəm sərnişin daşımaları üçün avtovağzalardan (avtostansiyalardan) istifadə olunması sərbəst olaraq, hər giriş üçün 100 manat ödənişlə həyata keçirilir
- B) Qeyri-müntəzəm sərnişin daşımaları üçün avtovağzalardan (avtostansiyalardan) istifadə olunması sərbəst olaraq, saat hesabı ödənişlə həyata keçirilir

- C) Qeyri-müntəzəm sərnişin daşımaları üçün avtovağzallardan (avtostansiyalardan) istifadə olunması yalnız avtovağzallarla (avtostansiyalarla) bağlanmış müqavilə əsasında yerinə yetirilə bilər
- D) Ən azı 23 oturacaq yerləri olan avtobuslar üçün istifadəyə hər hansı məhdudiyət yoxdur
- E) Avtovağzallarla (avtostansiyalarla) daxil olaraq oradakı xidmətlərdən istifadə edildiyi halda icazə verilir
- Testin çətinlik dərəcəsi: orta
- İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

167. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınmalarına dair formulyarlar daşıyıcı tərəfindən ən azı neçə il saxlanılmalıdır?

- A) Beş il
- B) Bir il
- C) Üç il
- D) On il
- E) Otuz il

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

168. Nəqliyyat müəssisəsinin təqsiri üzündən xətdə baş vermiş texniki və ya digər problemlərlə əlaqədar sərnişin daşımaları həyata keçirilə bilmədikdə nə edilməlidir?

- A) Daşıyıcı əlavə ödəniş tələb etmədən sərnişinlərin təyinat məntəqəsinə çatdırılmasını təmin etməlidir
- B) Daşıyıcı sərnişinlərin avtobusdan düşməyini təmin etməlidir və onların müstəqil olaraq təyinat məntəqəsinə çatmasına mane olmamalıdır
- C) Sərnişinlər xətdə baş vermiş texniki və ya digər problemlərin həll edilməsi üçün 2 saat ərzində avtobusda gözləməlidirlər və yalnız bu müddət ərzində hərəkət davam etməzsə müstəqil olaraq təyinat məntəqəsinə digər nəqliyyatla gedə bilərlər
- D) Sərnişinlər xətdə baş vermiş texniki və ya digər problemlərin həll edilməsi üçün 4 saat ərzində avtobusda gözləməlidirlər və yalnız bu müddət ərzində hərəkət davam etməzsə, daşıyıcı əlavə ödəniş tələb etmədən sərnişinlərin təyinat məntəqəsinə çatdırılmasını təmin etməlidir
- E) Sərnişinlər xətdə baş vermiş texniki və ya digər problemlərin həll edilməsi üçün 4 saat ərzində avtobusda gözləməlidirlər və yalnız bu müddət ərzində hərəkət davam etməzsə müstəqil olaraq təyinat məntəqəsinə digər nəqliyyatla gedə bilərlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

169. Avtobusla sərnişin daşınması müqaviləsində göstərilən vaxtlarda avtobusun sifarişçiyə verilməməsinə görə daşıyıcı sifarişçi qarşısında hansı məsuliyyəti daşıyır?

- A) Daşıma müqaviləsində göstərilən vaxtdan 2 saat ərzində avtobusun verilməməsinə görə daşınma dəyərinin 50 faizi miqdarında daşıyıcı cərimə edilir

- B) Daşıma müqaviləsində göstərilən vaxtdan 1 saat ərzində avtobusun verilməsinə görə daşınma dəyərini 25 faizi miqdarında daşıyıcı cərimə edilir
- C) Daşıyıcı sifarişçi qarşısında məsuliyyət daşımır
- D) Daşıyıcı daşınma dəyərini 20 faizi miqdarında sifarişçi qarşısında məsuliyyət daşıyır
- E) Daşıyıcı daşınma dəyərini 100 faizi miqdarında sifarişçi qarşısında məsuliyyət daşıyır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

170. Avtobusla sərnişin daşınması müqaviləsi daşıyıcı tərəfindən pozulduqda sifarişçi daşıyıcıya qarşı pretenziyanı hansı müddətdə irəli sürməlidir?

- A) 10 gün ərzində
- B) 3 gün ərzində
- C) 30 gün ərzində
- D) 90 gün ərzində
- E) 365 gün ərzində

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

171. "Marşrutun sxemi" anlayışı hansı cavabda düzgün göstərilib?

- A) Avtobusun marşrutu haqqında sərnişinlərin məlumatlandırılması üçün nümayiş lövhəsi
- B) Avtobusun hərəkət edəcəyi marşrutu əyani maketlərlə 3D təsviri
- C) Müəyyən edilmiş marşrutun şərti işarələrlə qrafik təsviri olan kağız sənəd
- D) Avtobusun iş rejimi haqqında sərnişinlərin məlumatlandırılması üçün nümayiş lövhəsi
- E) Müəyyən edilmiş dayanacaqlarda və məntəqələrdə dayanma vaxtlarının cədvəli

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

172. Fəhlə növbəsinin daşınması üçün avtobus marşrutunun pasportlaşmasında avtonəqliyyat müəssisələrində kim təşkil edir?

- A) Mexanika şöbəsi
- B) İstismar xidməti
- C) Texniki istehsalat şöbəsi
- D) Yol hərəkətinin təhlükəsizliyi xidməti
- E) Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

173. Marşrutun istismara verilməsi haqqında Akt kim tərəfindən təsdiq edilir?

- A) Daşıyıcı müəssisənin rəhbəri
- B) Daşıyıcı müəssisənin texniki istehsalat şöbəsinin rəisi

- C) Sifarişçi müəssisənin rəhbəri
- D) Yol tikinti idarəsinin texniki istehsalat şöbəsinin rəisi
- E) Sifarişçi müəssisənin satınalmalar şöbəsinin rəisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

174. Taxoqram hansı cavabda göstəriləndir?

- A) Sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün istifadə edilən kart
- B) Analox və elektromexaniki taxoqrafa daxil edilən kvadrat formalı metal vərəqə
- C) Avtomobilin sürəti, iş rejimi və getdiyi məsafə haqqında məlumat verən cihaz
- D) Sürücüyə dair məlumatların taxoqraftan yüklənməsi üçün istifadə edilən kart
- E) Analox (elektromexaniki) taxoqrafa daxil edilən dairəvi formalı vərəqə

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

175. Sürücünün iş və istirahət vaxtı məlumatların saxlanması və sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün rəqəmsal taxoqraflarda istifadə edilən kart hansıdır?

- A) Sürücü kartı
- B) Daşıyıcı kartı
- C) Rəqəmsal taxoqraf kartı
- D) Nəzarətçi kartı
- E) Taxokart

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

176. Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin həftəlik iş vaxtının müddəti neçə saatdan artıq müəyyən edilə bilməz?

- A) 36 saatdan
- B) 48 saatdan
- C) 40 saatdan
- D) 52 saatdan
- E) 56 saatdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

177. İki istirahət günü olan beşgünlük iş həftəsində ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin gündəlik iş vaxtının (növbəsinin) müddəti neçə saatdan çox olmamalıdır?

- A) 6 saatdan
- B) 4 saatdan
- C) 12 saatdan
- D) 10 saatdan



E) 8 saatdan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

178. Avtmobillər hissələrə bölünmüş iş günü üzrə istismar edildikdə sürücülər üçün İş gününün ayrı-ayrı hissələri arasında istirahət və fasilənin ümumi müddəti neçə saatdan çox ola bilməz?

A) 2 saatdan çox olmamalıdır

B) 3 saatdan çox olmamalıdır

C) 4 saatdan çox olmamalıdır

D) 5 saatdan çox olmamalıdır

E) 6 saatdan çox olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

179. İşin başlanmasından neçə saat sonra sürücülərə istirahət və qidalanma üçün fasilə verilməlidir?

A) 4 saat sonra fasilə verilməlidir

B) 6 saat sonra fasilə verilməlidir

C) 8 saat sonra fasilə verilməlidir

D) 2 saat sonra fasilə verilməlidir

E) 3 saat sonra fasilə verilməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

180. Sərnişin və yük daşımalarını həyata keçirən sürücülərinin iş və istirahət rejiminə riayət olunmasına dövlət nəzarəti hansı icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir?

A) Daxili İşlər Nazirliyi

B) Fövqəladə Hallar Nazirliyi

C) Bakı Nəqliyyat Agentliyi

D) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

E) Vergilər Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

181. Sifarişçi daşımının başlanmasına neçə saat qalmış daşıyıcıya tələbnamə təqdim edə bilər? (avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə olduqda)

A) Daşımının başlanmasına 24 saat qalmış

B) Daşımının başlanmasına ən azı 36 saat qalmış

C) Daşımının başlanmasına ən gec olaraq 12 saat qalmış

D) Daşımının başlanmasına ən gec 72 saat qalmış

E) Daşımının başlanmasına 48 saat qalmış

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

182. Daşıyıcının birdəfəlik sifariş qəbul etməklə, əmtəə-nəqliyyat qaiməsi tərtib etməsi, birdəfəlik sifariş hansı yük daşınma sənədinə bərabər edir?

A) Waybill sənədinə

B) Yük daşınması müqaviləsinə

C) Əmtəə nəqliyyat qaiməsinə

D) CMR yük daşınma sənədinə

E) Daşınma tələbnaməsinə

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

183. Sifarişçini (yükgöndərən) daşıyıcı tərəfindən təqdim olunmuş avtonəqliyyat vasitəsi qane etmədikdə sifarişçi nə edə bilər?

A) Daşıyıcıya şifahi məlumat verərək avtomobildən imtina etməlidir və on faiz məbləğində cərimə tələb etməlidir

B) Avtomobili yükləməlidir və yükün xarab olması, zədələnməsi ilə bütün məsuliyyəti daşıyıcıya verməlidir

C) Hər hansı əlavə tədbirlər görmədən avtomobildən və onu yükləmədən imtina etməlidir

D) Daşıyıcı ilə Sifarişçi arasında yaranmış ixtilaf (fikir ayrılığı) haqqında A K T tərtib etməlidir və onu daşıyıcıya verməlidir

E) Daşıyıcıya şifahi məlumat verərək avtomobildən imtina etməlidir və otuz faiz məbləğində cərimə tələb etməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

184. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması zamanı yükün sağlamlığı ilə əlaqədar daşıyıcı və sifarişçi arasında fikir ayrılığı yaranıqda ilk olaraq hansı tədbir görülür?

A) Ərazi üzrə İnzibati-İqtisadi Məhkəməyə təcili müraciət olunur

B) Daşınma zamanı yükün sağlamlığının təmin edilməməsi haqqında AKT tərtib edilir

C) Rayon və ya şəhər Məhkəməsinə müraciət olunur

D) Daşıyıcı ilə Sifarişçi arasında yaranmış ixtilaf (fikir ayrılığı) haqqında A K T tərtib edilir

E) Yol polisində müraciət olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

185. Daşıyıcı pretenziyaya baxılmasının nəticəsi barədə sifarişçiyə hansı müddətdə məlumat verməlidir?

- A) 30 gün müddətində
- B) 25 gün müddətində
- C) 20 gün müddətində
- D) 90 gün müddətində
- E) 60 gün müddətində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

186. Beynəlxalq yük daşımalarında istifadə edilən CMR sənədi Azərbaycan Respublikasında daxili yük daşımalarında hansı sənəd sayılır?

- A) Daşıma müqaviləsi
- B) Daşıma formulyarı
- C) Daşıma tələbnaməsi
- D) Əmtəə-nəqliyyat qaiməsi
- E) Yol vərəqəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

187. Yükün əskik çıxması və ya zədələnməsi yükalan tərəfindən yükü daşıyıcıdan qəbul etdikdən sonra mümkün edildikdə, yükalan yükü qəbul etdiyi gündən hansı müddətdə daşıyıcıya pretenziya verə bilər?

- A) 10 iş günü müddətində
- B) 30 iş günü müddətində
- C) 60 iş günü müddətində
- D) 5 təqvim günü müddətində
- E) 5 iş günü müddətində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

188. Daşıyıcının yükləmə üçün göndərdiyi avtonəqliyyat vasitəsini hansı müddətdə gözləmədən sonra yüklənməyə qəbul edilmədiyi halda həmin avtomobili dayanacaq yerinə qaytarmaq və ya ondan digər daşımalarda istifadə etmək hüququ var?

- A) Gözləmədən 1 saat keçəndən sonra
- B) Gözləmədən 30 dəqiqə keçəndən sonra
- C) Gözləmədən ən azı 2 saat keçəndən sonra
- D) Gözləmədən ən azı 4 saat keçəndən sonra
- E) Gözləmədən ən azı 8 saat keçəndən sonra

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

189. Daşıyıcı yük daşınması müqaviləsi ilə müəyyən edilmiş şərtləri vaxtında və tam həcmdə yerinə yetirə bilməyəcəyi halda nə etməlidir?

- A) Yük daşınması müqaviləsi ilə müəyyən edilmiş vaxdan sonra 3 gün ərzində yerinə yetirməyə çalışmalıdır
- B) Yükün daşınmalı olduğu gün saat 07.00-a qədər sifarişçiyə məlumat verməkdir
- C) Digər Avtənəqliyyat müəssisəsinin xidmətindən istifadə etməkdir
- D) Yükün daşınmalı olduğu günün əvvəlki günü saat 14.00-a qədər sifarişçiyə bildiriş verməkdir
- E) Yük daşınması müqaviləsi ilə müəyyən edilmiş vaxdan sonra 2 gün ərzində yerinə yetirməyə çalışmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

190. Daşıyıcı üçün yükün yüklənməsi yerinə gediş hüququna dair buraxılış vərəqəsinin hazırlanması kimin vəzifəsidir?

- A) Bakı Nəqliyyat Agentliyi
- B) Daşıyıcı
- C) Sürücü
- D) Dövlət yol polisi müfəttişi
- E) Yükəndərən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

191. Daşıyıcının tələbnamədə və ya qəbul edilmiş birdəfəlik sifarişdə nəzərdə tutulmuş miqdarda yükün daşınmamasına görə ( müqavilədə digər hal nəzərdə tutulmamışdırsa) sifarişçi qarşısında hansı maddi öhdəliyi var?

- A) Nəzərdə tutulmuş miqdarda yükün daşınmamasına görə 1000 manat cərimə ödəyir
- B) Daşınmamış yükün daşıma dəyərinin 20 faizi miqdarında sifarişçiyə haqq ödəyir
- C) Daşınmamış yükün daşıma dəyərinin 100 faizi miqdarında sifarişçiyə haqq ödəyir
- D) Maddi öhdəçilik olmadan, daşınmamış yükü növbəti 3 gün ərzində daşmalıdır
- E) Maddi öhdəçilik olmadan, daşınmamış yükü növbəti 7 gün ərzində daşmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

192. Avtonəqliyyat vasitəsinin yükləmə məntəqəsinə verilməsi, razılaşdırılmış vaxtdan hansı müddətdə gecikdikdə sifarişçi daşıyıcıdan cərimə tələb edə bilər?

- A) 10 dəqiqədən çox müddətə gecikdirildikdə
- B) 30 dəqiqədən — 2 saatadək gecikdirildikdə
- C) 4 saatdan çox müddətə gecikdirildikdə
- D) 2 saatdan — 6 saatadək gecikdirildikdə
- E) 24 saatdan çox müddətə gecikdirildikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

193. İcazə verilən maksimal tam kütləsi 12 tondan artıq olan yük avtomobili Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən necə kodlaşdırılıb?

- A) N1
- B) N2
- C) M1
- D) N3
- E) O2

Testin çətinlik dərəcəsi: orta

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

194. Yük dövriyyəsi hansı vahidlə ölçülür?

- A) Ton-kilometr
- B) Ton
- C) Kiloqram - kilometr
- D) Ton-saat
- E) Ton-avtomobil

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

195. Müəyyən müddət üçün “yük daşımalarının qeyri-bərabərlik əmsalı” nəyə bərabərdir?

- A) Yük dövriyyəsinin orta kvadratik rəqəmi
- B) Yük dövriyyəsinin maksimal qiymətinin, yük dövriyyəsinin orta qiymətinə nisbəti
- C) Yük dövriyyəsinin maksimal qiymətinin, yük dövriyyəsinin minimal qiymətinə nisbəti
- D) Yük dövriyyəsinin minimal qiymətinin, yük dövriyyəsinin orta qiymətinə hasili
- E) Yük dövriyyəsinin maksimal qiymətindən , yük dövriyyəsinin minimal qiymətinin fərqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

196. Yük axını dedikdə nə başa düşürsünüz?

- A) Müəyyən zaman ərzində müəyyən olunmuş istiqamətdə daşınan yükün tonla miqdarı
- B) Müəyyən istiqamətdə bir gün ərzində hərəkət edən nəqliyyat vasitələrinin sayı
- C) Vahid zaman kəsiyində 1000 ton yükün daşınması üçün istifadə olunan nəqliyyat vasitələrinin sayı
- D) Müəyyən istiqamətdə yük avtomobilləri ilə daşınan yük və sərnişinlərin miqdarı

E) Bir saat ərzində yolun bir hərəkət hissəsi ilə daşınan əmtəə yüklərinin miqdarı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

197. Avtomobil müəssisəsinin “parkın siyahı sayı” anlayışı hansı cavabda düzgün göstərilib?

A) Müəssisənin balansında olan və balansında olamayan avtomobillərin, darcıların, qoşquların, yarımqoşquların ümumi sayı

B) Müəssisənin balansında olan avtomobillərin, darcıların, qoşquların, yarımqoşquların, stasionar konteynerlərin ümumi sayı

C) Müəssisənin balansında olan yalnız daxili mühərriki olan avtomobillərin və darcıların ümumi sayı

D) Müəssisənin dayanacaq sahəsində dayanmış avtomobillərin sayı

E) Müəssisənin balansında olan avtomobillərin, darcıların, qoşquların, yarımqoşquların ümumi sayı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

198. Parkın günlük texniki hazırlıq əmsalının hesablanması hansı cavabda düzgün göstərilib?

A) Ümumi avtomobillərin sayının saz avtomobillərin sayına nisbəti

B) Saz avtomobillərin sayının parkdakı avtomobillərin ümumi sayına nisbəti

C) Saz avtomobillərin sayının xəttə çıxan avtomobillərin ümumi sayına nisbəti

D) Saz avtomobillərin sayının nasaz avtomobillərin sayına nisbəti

E) Parkdakı avtomobillərin ümumi sayının nasaz avtomobillərin sayına nisbəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

199. Nəqliyyat müəssisəsinin günlük xəttə çıxma əmsalı nəyə bərabərdir?

A) Xəttə çıxan avtomobillərin sayının avtomobillərin siyahı sayına olan nisbəti

B) Saz avtomobillərin sayının avtomobillərin ümumi sayına olan nisbəti

C) Gün ərzində xəttə çıxan avtomobillərin sayının bir ildəki iş günlərinin sayına nisbəti

D) Gün ərzində xəttə çıxan avtomobillərin sayının bir ildəki təqvim günlərinin sayına nisbəti

E) Avtomobillərin ümumi sayının xəttə çıxan avtomobillərin sayına nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

200. Avtomobillərin siyahı sayı 30 avtomobildir, 1 ay ərzində təşkilatı səbəblərdən boş dayanma 20 avto-gün olub. Xəttə çıxma əmsalı 0,82 olub. Texniki qulluq və təmir səbəbindən boşdaynma avto-gün nə qədər olar?

- A) 738 avto-gün
- B) 900 avto- gün
- C) 162 avto-gün
- D) 142 avto- gün
- E) 220 avto-gün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

201. Avtonəqliyyat parkının orta yüklətmə rəqəmi nəyə bərabərdir?

- A) Parkdakı avtomobillərin yük göturmə kütlələrinin cəminin yalnız ümumi təyinatlı yük avtomobillərin siyahı sayına nisbəti
- B) Parkdakı avtomobillərin yük göturmə kütlələrinin cəminin avtomobillərin siyahı sayına nisbəti
- C) Avtomobillərin sayının, maksimal yük göturməsi olan avtomobilin yük göturmə kütləsinə hasili
- D) Parkdakı avtomobillərin maksimal və minmal yük göturmə kütlələrinin cəminin ədədi ortasının avtomobillərinin siyahı sayına hasili
- E) Parkdakı avtomobillərin maksimal və minmal yük göturmə kütlələrinin cəminin ortakvadratik rəqəmi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

202. Avtomobilin yüklətmədən statik istifadə əmsalının hesablanması hansı cavabda düz göstərilib?

- A) Avtomobilin il ərzində daşdığı yükün , istismar günlərinin sayına olan nisbəti
- B) Avtomobilin faktiki daşdığı yükün kütləsinin avtomobilin minimal yüklətmə kütləsinə nisbəti
- C) Avtomobilin faktiki daşdığı yükün kütləsinin avtomobilin nominal yüklətmə kütləsinə nisbəti
- D) Avtomobilin daşdığı yükün , avtomobilin boş kütləsinə nisbəti
- E) Avtomobilin daşdığı yükün , avtomobilin tam kütləsinə nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

203. Xəttə çıxan avtomobilin maksimal yük göturmə qabiliyyəti, 12 ton, avtomobilin tam kütləsi 24 ton, faktiki daşdığı yükün kütləsi 8 tondur. Avtomobilin yüklətmə qabiliyyətindən statik istifadə əmsalı neçəyə bərabərdir?

- A) 1.5
- B) 0.5
- C) 2
- D) 0.66
- E) 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

204. Avtomobilin yükləyici qabiliyyətindən dinamik istifadə əmsalı necə hesablanır?

- A) Xəttə çıxan avtomobilin faktiki nəqliyyat işinin həcmnin yerinə yetirilə biləcəyi maksimal nəqliyyat işinin həcminə bölməklə
- B) Xəttə çıxan avtomobilin yerinə yetirilə biləcəyi maksimal nəqliyyat işinin həcmindən faktiki nəqliyyat işinin həcmnin çıxmaqla
- C) Xəttə avtomobilin yerinə yetirilə biləcəyi maksimal nəqliyyat işinin həcmnin faktiki nəqliyyat işinin həcminə bölməklə
- D) Xəttə çıxan avtomobilin daşdığı yükün avtomobilin boş kütləsinə nisbəti
- E) Xəttə çıxan avtomobilin faktiki daşdığı yükün kütləsinin avtomobilin nominal yükləyici kütləsinə nisbəti

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

205. Avtomobilin maksimal yük götürmə qabiliyyəti 12 ton, yüklü gediş məsafəsi 100 kilometrdir, daşdığı faktiki yükün kütləsi 6 tondur, avtomobilin tam kütləsi 20 tondur. Bu yol kəsiyində avtomobilin yükləyici qabiliyyətindən dinamik istifadə əmsalı neçəyə bərabərdir?

- A) 32
- B) 0.5
- C) 0.6
- D) 1.66
- E) 3.33

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

206. Bir gediş zamanı yürüşdən istifadə əmsalının hesablanması hansı cavabda düzgün göstəlib?

- A) Yüklü yürüş məsafəsinin boş yürüş məsafəsinə nisbəti
- B) Yüklü yürüş məsafəsinin boş yürüş, sıfır yürüş və yüklü yürüş məsafəsinin cəminə nisbəti
- C) Yüklü yürüş məsafəsinin boş yürüşlə yüklü yürüş məsafəsinin cəminə nisbəti
- D) Yüklü yürüş məsafəsindən boş yürüş məsafəsinin fərqi



E) Ümumi yürüş məsafəsinin yüklü yürüş məsafəsinə nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

207. Avtomobilin qarajdan yükləmə məntəqəsinə qədər olan getdiyi yol hansı yürüşdür?

A) Boş gediş

B) 1-ci sıfır yürüş

C) Yüklü yürüş

D) 2-ci sıfır yürüş

E) Yüksüz yürüş

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

208. Avtomobil qarajdan saat 7 -də çıxıb, saat 16-da qayıdıb. Sürücünün nahar fasiləsi 1 saat, gün ərzində avtomobilin yürüşü 240 kilometr olub. Gün ərzində avtomobilin orta istismar sürəti neçə olub?

A) 24 kilometr/saat

B) 27 kilometr/saat

C) 20 kilometr/saat

D) 30 kilometr/saat

E) 40 kilometr/saat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

209. 10 kubmetr tikinti qumunun daşınması üçün sifarişçiyə hansı tip və yükləmə qabiliyyəti neçə ton olan avtomobil təqdim edilməlidir?

A) 10 ton yükləmə qabiliyyəti olan yüklü özüboşaldan avtomobil

B) 16 ton yükləmə qabiliyyəti olan yüklü özüboşaldan avtomobil

C) 10 ton yükləmə qabiliyyəti olan fərqli yüklü avtomobil

D) 12 ton yükləmə qabiliyyəti olan yüklü özüboşaldan avtomobil

E) 16 ton yükləmə qabiliyyəti olan boş yüklü avtomobil

Testin çətinlik dərəcəsi: orta

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

210. Yüklü avtomobilin hərəkətinin qrafikində kordinat oxlarının (dekart kordinat) təyinatı hansı cavabda düz göstərilib?

A) Ordinat oxu (Y oxu) zamanı, absis oxu (X oxu) yürüş məsafəsi, applikat oxu (Z oxu) daşınan yüklərin kütləsi

- B) Ordinat oxu (Y oxu) zamanı, applikat oxu (Z oxu) daşınan yükün kütləsi  
C) Absis oxu (X oxu) yürüş məsafəsi, applikat oxu (Z oxu) daşınan yükün kütləsi  
D) Ordinat oxu (Y oxu) zamanı, absis oxu (X oxu) yürüş məsafəsi, applikat oxu (Z oxu) sıfır yürüş məsafəsi  
E) Ordinat oxu (Y oxu) zamanı, absis oxu (X oxu) daşınan yükün kütləsi  
Testin çətinlik dərəcəsi: orta  
İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

211. İki oxlu dartqı iki oxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafə 1,3 m-dən çox 1,8 m-dən az olduqda yəhərli avtoqatarın icazə verilən maksimal kütləsi neçə tondur?

- A) 32 ton  
B) 36 ton  
C) 34 ton  
D) 42 ton  
E) 44 ton

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası», «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri» və Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri» Bakı şəhəri, 7 iyul 2009-cu il NKQ № 104

212. 420 ton yükü rəqqasi marşrutla (yürüşdən istifadə əmsalı 0,5 olmaqla) bir istiqamətdə daşımaq üçün, yük götürmə qabiliyyəti 14 ton, yükçötürmə qabiliyyətindən statik istifadə əmsalı 0,8 olan neçə avtomobil gedişi tələb olunur?

- A) 30 avtomobil gedişi  
B) 40 avtomobil gedişi  
C) 38 avtomobil gedişi  
D) 15 avtomobil gedişi  
E) 19 avtomobil gedişi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

213. 320 ton yükü yükləmə yerindən 12 kilometr məsafədə olan yük boşaltma məntəqəsinə 4 ton yük götürmə qabiliyyəti olan (yükçötürmədən istifadə əmsalı 1-ə bərabərdir) orta istismar sürəti 24 km/saat olmaqla 8 saat ərzində neçə avtomobillə daşımaq olar. (Yürüşdən istifadə əmsalı 0,5-ə bərabər olan "rəqqasi marşrut" dan istifadə edilir

- A) 26 ədəd 4 ton yük götürmə qabiliyyəti olan yük avtomobili ilə

- B) 27 ədəd 4 ton yük götümə qabiliyyəti ola yük avtomobili ilə
- C) 5 ədəd 4 ton yük götümə qabiliyyəti ola yük avtomobili ilə
- D) 10 ədəd 4 ton yük götümə qabiliyyəti ola yük avtomobili ilə
- E) 80 ədəd 4 ton yük götümə qabiliyyəti ola yük avtomobili ilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

214. Standart 40 futluq konteynerin tara kütləsi (boş kütləsi) təxminən olaraq nə qədərdir?

- A) 1 ton
- B) 2 ton
- C) 4 ton
- D) 7 ton
- E) 10 ton

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

215. 20 futluq standart konteynerin qabarit ölçüləri hansı cavabda doğrudur? (təxminən olaraq)

- A) Uzunluğu 6 metr, eni 2,33 metr, hündürlüyü 2,4 metr
- B) Uzunluğu 7 metr, eni 2,6 metr, hündürlüyü 2,9 metr
- C) Uzunluğu 6 metr, eni 2,55 metr, hündürlüyü 3,2 metr
- D) Uzunluğu 3 metr, eni 2,6 metr, hündürlüyü 2,8 metr
- E) Uzunluğu 2 metr, eni 2,4 metr, hündürlüyü 2,4 metr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

216. Təhlükəli yükün avtomobillə daşınması üçün yükün tövsiyyə olunan daşınma tarası, tارانın markalanması, nəqliyyata olan xüsusi tələbləri hansı istinad ədəbiyyatından müəyyən edilə bilər ?

- A) Əməyin mühafizəsi üzrə vahid idarə etmə sistemindən istifadə edərək
- B) Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarının müddəaları əsasında
- C) Neft sənayesində təhlükəsizlik Qaydalarına əsasən
- D) «Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında» Avropa Sazişinin (DOPOQ) müddəaları əsasında
- E) «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» ndan istifadə edərək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı

217. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının təyinatına görə hansı növləri olur?

- A) Beynəlxalq sərnişin daşımaları
- B) Dövlət sərnişin daşımaları
- C) Bələdiyyə sərnişin daşımaları
- D) Xüsusi sərnişin daşımaları
- E) Özəl sərnişin daşımaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 141

218. Sərnişin daşımaları hansı halda müntəzəm sərnişin daşımaları sayılır?

- A) Sifarişçi ilə bağlanmış müqavilə əsasında daşıyıcı tərəfindən qeyri müntəzəm marşrutla yerinə yetirilən sərnişin daşımaları
- B) Sifarişçi ilə bağlanmış müqavilə əsasında, daşıma tarifləri müəyyən edilmədən yerinə yetirilən sərnişin daşımaları
- C) Daşıma tarifləri müəyyən edilməklə yerinə yetirilən sərnişin daşımaları
- D) Müəssisənin avtobusları tərəfindən öz işçilərinin müəssisəyə və ya müəssisədən daşınması üçün yerinə yetirilən sərnişin daşımaları
- E) Ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirilən müəssisə daxili sərnişin daşımaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 142

219. Qeyri-müntəzəm sərnişin daşımaları üçün tərtib edilmiş formulyarda göstəlin məlumatlardan hansılar olur?

- A) Sərnişinlərin daşdığı baqajın sayı
- B) Nəqliyyat agentliyindən verilmiş nömrəsi
- C) Sərnişinlərin daşıma tarifi haqqında məlumat
- D) İşçi heyəti üzvlərinin soyadları və adları
- E) Baqajın (əl yükü) daşınmasının ödəniş tarifi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 142

220. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar hansı cavablarda göstətilənlərə malik olmalıdırlar?

- A) İnzibati binaya və ya ofisə
- B) Texnikanın əsaslı təmiri üçün emalatxanaya
- C) 20000 manatdan az olamyan maliyyə vəsaitinə
- D) Evro 5 standartlarına cavab verən xüsusi təyinatlı nəqliyyat vasitəsinə
- E) Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dair müvafiq xüsusi razılığa

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 142

221. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarında hansı cavablarda göstərilən hallara yol verilmir?

- A) Müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinləri mindirilməsi
- B) Sifarişçi müəssisənin işçilərinin daşınmasına
- C) Avtobusların 250 kilometr məsafədən uzaq məsafələrə sərnişin daşınması
- D) Avtobusların şəhər daxilində sərnişin daşınması
- E) Oturacaqlarının sayı 35 dən çox olan avtobuslardan istifadə edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 143

222. Daşıyıcı ilə sifarişçi arasında sərnişinlərin avtonəqliyyat vasitəsilə daşınması üçün bağlanılan icarə (fraxtetmə) müqaviləsində hansı cavabdakı məlumatlar göstərilməlidir?

- A) Sərnişinlərin adı və soyadı
- B) Sürücünün adı və soyadı
- C) Daşınmanı həyata keçirən avtomobilin dövlət nömrə nişanı
- D) Daşınmanın marşrutu, sərnişinlərin sayı
- E) Avtobusun müvafiq icra orqanları tərəfindən verilən sərnişin daşıma marşrutunun nömrəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 144

223. Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması üçün hansı cavabda göstərilən tələblər var ?

- A) Avtobusların hərəkət sürəti saatda 50 kilometrədən artıq olmamalıdır
- B) Avtobusların hərəkət sürəti saatda 70 kilometrədən artıq olmamalıdır
- C) Avtobuslar qəza xəbərdarlıq işıqları yanıb - sönərək hərəkət etməlidir
- D) Avtobuslar “Adamlar” tanınma nişanı ilə təchiz edilməlidir
- E) Avtobusların hərəkət sürəti saatda 90 kilometrədən artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 145

224. Hansı hallarda daşıyıcı və ya sürücü sərnişin daşınmasından imtina etmək hüququna malikdir?

- A) Sərnişinin salonu qızdırılan avtobuslarda qalın palto, kürk və s .ilə oturduda
- B) Sərnişin hərəkət vaxtı digər sərnişinlərlə sürücü haqqında tənqidi təbliğat apardıqda
- C) Sərnişinlər hərəkət vaxtı avtobusda işlədikləri müəssisənin rəhbərlərini, dövlət hakimiyyət orqanlarını və s. müzakirə etdikdə
- D) Sərnişin avtonəqliyyat vasitəsində boş yer olmadıqda
- E) Sərnişinlər avtobusda hərəkət zamanı qəlyanaltı etdikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 146

225. Hansı halda sərnişinin həyat və ya sağlamlığına vurulmuş zərərə görə əksi sübut ediləndək daşıyıcı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır?

- A) Sərnişin avtonəqliyyat vasitəsinin marşrut xəritəsində göstərilən yerdə dayanacaqda və yolun hərəkət hissəsinin sağ zolağından yol kənarından 3,5 metrdən uzaq məsafədə gözlədikdə
- B) Sərnişin avtonəqliyyat vasitəsinə minmək üçün istənilən yerdə yol kənarından 3,5 metrdən uzaq məsafədə gözlədikdə
- C) Sərnişin avtonəqliyyat vasitəsinə baqajı təhvil verərkən və ya qəbul edərkən
- D) Sərnişin avtonəqliyyat vasitəsin marşrut xəritəsində göstərilən yerdə dayanacaqda gözlədikdə
- E) Sərnişin avtonəqliyyat vasitəsinə minmək üçün istənilən yerdə yol kənarından 1 metrdən uzaq məsafədə gözlədikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 147

226. Avtobusların və vaxta avtomobillərinin sərnişin daşıma marşrut pasportunun sənədəşdirilməsi ilə bağlı hansı cavablar doğrudur?

- A) Pasportun "razılaşdırılıb" rekviziti - sifarişçi təşkilatın rəhbərliyinin imzası ilə rəsmiləşdirilir
- B) Sifarişçi təşkilatın rəhbərliyinin imzası ilə pasport təsdiq edilir
- C) Pasportun "razılaşdırılıb" rekviziti - nəqliyyat müəssisəsinin rəhbərliyinin imzası ilə rəsmiləşdirilir
- D) Pasportun "tərtib edilib" rekviziti - sifarişçi təşkilatın rəhbərliyinin imzası ilə rəsmiləşdirilir
- E) Pasportun "razılaşdırılıb" rekviziti - nəqliyyat müəssisəsinin həmkarlar komitəsinin sədrinin imzası ilə rəsmiləşdirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981 ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi, ARDNŞ-in 1998 ci il "Neft sənayesi üzrə nəqliyyatda hərəkətin təhlükəsizliyinin idarə etmə sistemi

227. Avtobusların və vaxta avtomobillərinin sərnişin daşıma marşrut pasportunda hansı əlavə sənədlər olur?

- A) Daşınan sərnişinlərin ad və soyadları
- B) Sürücülərin sərnişin daşıma Qaydaları təlimatın keçməsi haqqında arayışı
- C) Sürücülərin "Sərnişin daşıma Qaydaları" haqqında məqbul biliklərin olması haqqında uyğun komissiyanın AKT 1
- D) Marşrutun uzunluğunun ölçülməsi Akt 1
- E) Müəssisə rəhbərinin avtobusun sürücüsünü təyin etməsi haqqında Əmri

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981 ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi, ARDNŞ-in 1998 ci il "Neft sənayesi üzrə nəqliyyatda hərəkətin təhlükəsizliyinin idarə etmə sistemi

228. Marşrutun uzunluğunun ölçülməsi Aktında hansı ilkin verilənlər - məlumatlar olur?

- A) Marşrutun uzunluğunun ölçülməsində istifadə edilən avtomobilin kütləsinin buraxıla bilən qiyməti
- B) Marşrutun uzunluğunun ölçülməsində istifadə edilən avtomobilin yol vərəqəsinin nömrəsi
- C) Marşrutun uzunluğunun ölçülməsi komissiyasının sədrinin və üzvlərinin ad və soyadı
- D) Marşrutun uzunluğunun ölçülməsinin Dövlət Yol Polisi ilə razılaşma Aktının nömrəsi
- E) Ölçmə zamanı istifadə edilən avtomobilin mühərrikinin növü (Dizel, benzin, elektrik, qaz)

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981 ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi, ARDNŞ-in 1998 ci il "Neft sənayesi üzrə nəqliyyatda hərəkətin təhlükəsizliyinin idarə etmə sistemi

229. Taxoqrafın avtonəqliyyat vasitəsində tətbiqinin baza təyinatı hansı cavabda doğrudur?

- A) Yol nəqliyyat hadisəsi baş veriddə avtomatik rejimdə xəbərdarlıq verilməsi
- B) Qət edilmiş məsafənin müəyyən olunması
- C) Sürücülərin alkoqollu vəziyyətdə olması haqda xəbərdarlıq verilməsi
- D) Avtomobilin yerləşmə yerinin kordinatlarının müəyyən edilməsi
- E) GPS izləmə ilə yerinin dəqiq müəyyən olunması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası. Bakı şəhəri, 29 may 2019-cu il.NKQ № 249

230. Nəqliyyat vasitələrinin işçi heyətinin üzvü hansı şəxslər sayılır?

- A) Muzdla işləyib-ışləməməsindən asılı olmayaraq konduktor, sürücü, mexanik, yol hərəkəti üzrə mühəndis, sərnişinlər
- B) Muzdla işləyib-ışləməməsindən asılı olmayaraq yükü müşayiət edən şəxs
- C) Yalnız muzdla işləyən sürücü
- D) Yalnız muzdla işləyən konduktor
- E) Muzdla işləyən konduktor, sürücü, mexanik, yol hərəkəti mühəndisi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası. Bakı şəhəri, 29 may 2019-cu il.NKQ № 249

231. Sürücülərin növbəli iş rejiminə hansı müddəalar aiddir?

- A) İş vaxtının hissələrə bölünməsi növbəli iş rejiminə aid edilir
- B) Hər bir növbənin müddəti qanunvericiliklə müəyyən edilmiş gündəlik iş (növbə) müddətindən az olmamalıdır
- C) Sutkalıq növbələr növbəli iş rejiminə aid edilir

- D) İş növbəsinin müddəti 12 - 16 saat müddətində olmalıdır  
E) Qış və payız aylarında iş nöbəsi 8 saatdan artıq ola bilməz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası. Bakı şəhəri, 29 may 2019-cu il.NKQ № 249

232. Müvafiq Qaydalara uyğun olaraq sürücülərə iş günü ərzində istirahət və qidalanma üçün hansı müddətlərdə fasilə verilə bilər?

- A) 10 dəqiqədən az olmamaqla fasilə verilir  
B) 1 saat fasilə verilə bilər  
C) 4 saat fasilə verilə bilər  
D) 5 saat fasilə verilə bilər  
E) 6 saat fasilə verilə bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası. Bakı şəhəri, 29 may 2019-cu il.NKQ № 249

233. Ümumi istifadədə olan, ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən hansı avtonəqliyyat vasitələri taxoqrafla təchiz olunur?

- A) Şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri  
B) Daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri  
C) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar (M2 kateqoriyası)  
D) İcazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan avtonəqliyyat vasitələri  
E) Taksi minik avtomobilləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası. Bakı şəhəri, 29 may 2019-cu il.NKQ № 249

234. Müqavilə üzrə yüklərin daşınması "tələbnamə" sində hansı məlumatlar olur?

- A) Yük avtomobillərinin istismar hərəkət sürəti  
B) Yüklənməyə verilən avtonəqliyyat vasitələrinin gündəlik sayı  
C) Yükün sığortalanmasına dair məlumat  
D) Yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi haqqında məlumat  
E) Xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda - təhlükənin konkret növü və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri haqda məlumat

Testin çətinlik dərəcəsi: asan



İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, 17 sentyabr 2009-cu il .NKQ № 143

235. Daşıyıcı hansı səbəblərə görə yükü daşınmaya qəbul etməkdən imtina edə bilər?

- A) Sifarişçi təqdim olunmuş avtomobili bəyənmədikdə
- B) Daşınacaq yükün yükçöndərən tərəfindən sığortalamadıqda
- C) Daşınacaq yükün markalanması və barkod göstəricilərində uyğunsuzluq olduqda
- D) Qeyri-əmtəə təyinatlı yük olduqda
- E) Yük lazımi tara və ya qablaşdırmada təqdim edilmədikdə və ya icraya qəbul edilmiş sifarişə uyğun olmadıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, 17 sentyabr 2009-cu il .NKQ № 144

236. Yüknün yüklənməsi və boşaldılması qaydasının müddəaları (müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa) hansı cavabda düzgündür?

- A) Avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, həmçinin onun bərkidilməi daşıyıcı tərəfindən yerinə yetirilməlidir
- B) Avtoçənlərin çənlərinin bağlanması və ya açılması, şlanqların salınması və çıxarılması, şlanqların vintlə bağlanması və ya açılması, daşıyıcı tərəfindən yerinə yetirilməlidir
- C) Avtonəqliyyat vasitəsinin yükləndikdən sonra örtülməsi, sarınması, boşaldılmaı daşıyıcı tərəfindən yerinə yetirilməlidir
- D) Avtonəqliyyat vasitəsinin yükləndikdən sonra örtülməsi, sarınması, boşaldılmaı sürücü köməkçisi tərəfindən yerinə yetirilməlidir
- E) Avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, həmçinin onun bərkidilməi yükçöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, 17 sentyabr 2009-cu il .NKQ № 145

237. Avtomobil nəqliyyatı ilə yüklərin daşınmasının əmtəə-nəqliyyat qaiməsində hansı məlumatlar olmur?

- A) Yüknün çatdırılma yeri
- B) Qiymətli yükləri daşınması zamanı sürücüyə verilən yivli odlu silahın qeydiyyat nömrəsi
- C) Qaimənin tərtib edildiyi yer və tarix
- D) Yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi
- E) Yükləmənin yeri və tarixi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, 17 sentyabr 2009-cu il .NKQ № 146

238. Avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına dair əmtəə-nəqliyyat qaiməsinin nüsxələri kimlərdə olur?

- A) Birinci nüsxəsi yükçöndərənə verilir

- B) Birinci nüsxəsi nəqliyyat müəssisəsinin dispetçerinə verilir
- C) İkinci nüsxəsi vergi müfəttişinə verilir
- D) Dördüncü nüsxəsi dövlət yol polisində verilir
- E) Dördüncü nüsxəsi yük daşıma müəssisəsinin mühasibatlığına verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, 17 sentyabr 2009-cu il .NKQ № 147

239. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması zamanı daşıyıcı və sifarişçi arasında Pretenziyaya əsas olaraq hansı sənədlər əlavə edilməlidir?

- A) Sürücünün şəxsiyyət vəərəqəsi
- B) Əmtəə-nəqliyyat qaiməsi
- C) Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları
- D) Sürücünün tibbi müayinədən keçməsi haqqında Arayış
- E) Avtomobilin texniki xarakteristikaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, 17 sentyabr 2009-cu il .NKQ № 148

240. Sifarişçi hansı hallarda daşıyıcıya qarşı iddia irəli sürə bilər?

- A) Yükün sağlamlığı ilə əlaqədar daşıyıcı və sifarişçi arasında fikir ayrılığı yarandıqdan sonra sifarişçi 1 gündən gec olmayaraq bir başa iddia irəli sürə bilər
- B) Sifarişçi daşıyıcıya qarşı pretenziya iddia qaldırmazdan əvvəl iddia irəli sürməlidir
- C) Yalnız yüklər naməlum səbəbdən itdikdə iddia qaldırılır
- D) Daşıyıcı pretenziyanı tam təmin etməkdən imtina etdikdə iddia qaldırılır
- E) Məhkəmənin qərarının yerinə yetirilməsi ilə bağlı sifarişçi daşıyıcıya qarşı iddia irəli sürə bilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, 17 sentyabr 2009-cu il .NKQ № 149

241. Hansı halda daşıyıcı yük daşınması müqaviləsindən imtina etmək hüququna malikdir?

- A) Yükün taralara lazım olandan daha ağır olduqda
- B) Avtomobilin yükləmə qabiliyyətinin taralı yükün bruto çəksindən çox olmadıqda
- C) Əmtəə təyinatlı yük əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədikdə
- D) Əmtəə-nəqliyyat qaiməsinin düzgün tərtib olunmadıqda
- E) Qeyri-əmtəə təyinatlı yükün əmtəə-nəqliyyat qaiməsi olmadıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, 17 sentyabr 2009-cu il .NKQ № 149

242. Yük avtomobilinin "Sıfır yürüş" anlayışına daxil olan 3 elementi göstərin.

- A) Qarajdan yüklənmə yerinə getmə üçün yürüş
- B) Avtomobilin yükləmə məntəqəsindən boşaltma məntəqəsinə yürüşü
- C) Avtomobilin yalnız yüklü yürüşləri

- D) Avtomobilin qarajdan çıxıb qayıdanadək getdiyi bütün yürüşlər
- E) Boşaltma məntəqəsindən növbəti yükləmə məntəqəsinə qədər yürüş

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

243. Xəttə çxan avtomobilin növbə ərzində ümumi yürüşünə hansı yürüşlər aiddir?

- A) Sıfır yürüş
- B) Müəsisə daxili yürüş
- C) Yükləməyə getmə yürüşü
- D) Qeydiyyatdan alınmayan yürüş
- E) Faydalı yürüş

Testin çətinlik dərəcəsi: orta

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

244. Xəttə çıxan yük avtomobilin məhsuldarlığı hansı göstəricilərdən asılıdır?

- A) Yanacaq sərfindən
- B) Tormozlama yolundan
- C) Yük götürmədən istifadə əmsalından
- D) Mühərrikin ekoloji təmizliyindən
- E) Avtomobilin təmirə yaralığından

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

245. Avtobusun yürüşü ilə bağlı İstismar terminləri hansı cavbda doğrudur?

- A) Sıfır yürüş -sərnişinlərin düşürüldüyü son dayanacaqdan, sərnişinlərin minəcəyi dayanacaq qədər avtobusun sərnişinsiz yürüşüdür
- B) Sıfır yürüş - avtobusun hərəkətsiz vaxtıdır
- C) Yüklü yürüş - avtobusun sərnişinlərlə dayanacaqlar arasındakı yürüşüdür
- D) Boş yürüş - qarajdan sərnişinlərin minmə dayanacağına qədər sərnişinsiz yürüşüdür
- E) Yüklü yürüş - avtobusun qarajdan çıxdıqdan sonra olan bütün yürüşüdür

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

246. Çalovun həcmi 3 kubmetr olan ekskavatorla torpağın yüklənərək daşınması üçün istismar cəhətdən ən səmərəli avtomobilləri göstərin.

- A) Yük kuzovunun həcmi 9 kubmetr olan, yükünü özü boşaldan
- B) Yük kuzovunun həcmi 3 kubmetr olan, yükünü özü boşaldan
- C) Yük kuzovunun həcmi 4,5 kubmetr olan, yükünü özü boşaldan
- D) Yük kuzovunun həcmi 16 kubmetr olan, yükünü özü boşaldan
- E) Yük kuzovunun həcmi 11 kubmetr olan, yükünü özü boşaldan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Грузовые автомобильные перевозки : учебное пособие / М.Е. Майборода, В.В. Беднарский. Ростов н/Д . 2008

247. İşçilərə ilkin təlimatı kim keçir?
- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
  - B) Əməyin mühafizəsi şöbəsinin rəisi
  - C) Sahə və ya işin rəhbəri
  - D) Həmkarlar ittifaqı komitəsinin sədri
  - E) Müəssisənin direktoru
- Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

248. İşçilərə ilkin təlimat harda keçirilir?
- A) Baş mühəndisin yanında
  - B) İşçinin göndərildiyi sahədə
  - C) Həmkarlar ittifaqı komitəsində
  - D) Əməyin mühafizəsi otağında
  - E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında
- Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

249. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?
- A) Təkrar təlimat
  - B) İlkin təlimat
  - C) Növbədənəknar təlimat
  - D) Birdəfəlik təlimat
  - E) Giriş təlimat
- Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

250. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?
- A) İlkin, giriş və növbədənəknar
  - B) İlkin, vaxtaşırı, növbədənəknar və birdəfəlik
  - C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənəknar
  - D) Giriş, vaxtaşırı və növbədənəknar
  - E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənəknar
- Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

251. Fəhlələri sərbəst işə buraxmazdan əvvəl onlara təlimatın hansı növü keçirilməlidir?
- A) Giriş
  - B) Birdəfəlik
  - C) Dövri
  - D) Vaxtaşırı

E) İlkin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

252. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkurov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

253. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkurov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

254. Fəhlələrlə iş yerində ilkin təlimat hansı hallarda aparılır?

- A) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və istehsalat şəraiti dəyişəndə
- B) Sərbəst işə buraxılmazdan əvvəl və ilkin işə qəbul olunanda
- C) Sərbəst işə buraxılmazdan əvvəl və istehsalat şəraiti dəyişəndə
- D) Sərbəst işə buraxılmazdan əvvəl və texnologiyada dəyişiklik olunduqda
- E) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və texnologiyada dəyişiklik olunduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

255. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

256. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

257. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

258. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda
- B) 40 metrədən artıq olduqda
- C) 60 metrədən artıq olduqda
- D) 100 metrədən artıq olduqda
- E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

259. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

260. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

261. Tozlu işləri yerinə yetirən fəhlə hansı fərdi mühafizə vasitəsindən istifadə etməlidir?

- A) Çəkmədən
- B) Qulaqcıqdan
- C) Resperatordan
- D) Filtrli əleyhqazdan
- E) Şlanqlı əleyhqazdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft emalı və neft-kimya sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2012. Səh. 151

262. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

263. Yer səthindən 2 metrdən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

264. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

265. Günvurma nə vaxt baş verir?

A) Günəşli havada gün şüalarının altında olduqda

B) Yayda kölgəlikdə çox durduqda

C) İsti otaqda çox qaldıqda

D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda

E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

266. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Sadəcə həkimi gözləmək

B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq

C) Şına qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq

D) Təmiz havaya çıxarmaq bintlə sarımaq

E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

267. Bədbəxt hadisə nədir?

A) Texniki qurğuların dayanması, yaxud nasazlığı

B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir

C) Texnoloji rejiminin pozulması

D) Nəzarət edilə bilməyən partlayış və yanğın

E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

268. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

A) Təhlükəsizlik vasitələri

B) Mühafizə vasitələri

C) Kollektiv vasitələri

D) Xilasetmə vasitələri

E) Xəbərvərmə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları



269. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

270. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

271. Kollektiv mühafizə vasitələri nədir?

- A) Bir işçini qorumaq üçün təcbiq edilən vasitələr
- B) Beş və ya çox işçini qorumaq üçün təcbiq edilən vasitələr
- C) İki və ya çox işçini qorumaq üçün təcbiq edilən vasitələr
- D) Üç və ya çox işçini qorumaq üçün təcbiq edilən vasitələr
- E) Üç və ya çox işçini qorumaq üçün təcbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

272. Yanğın həyəcan siqnalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərək etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

273. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna

- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

274. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

275. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

276. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

277. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

278. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

279. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox Hamısında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

280. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

281. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

282. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

283. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefonda, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

284. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

285. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vasitələri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

286. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

287. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

288. Fərdi mühafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri

B) Görmək və eşitmək üçün mühafizə vasitələri

C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri

D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri

E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999